

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SəS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



No 179 (5167) 1 oktyabr 2016-cı il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyanının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Səh → 2

Prezidenti İlham Əliyev UEFA prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dövlətimizin başçısı Alexander Ceferini UEFA prezidenti seçilməsi münasibətile təbrik etdi və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önemini vurğuladı.



Səh-2

Forum çərcivəsində keçirilən "dəyirmi masa"da multikulturalizmin Azərbaycan modeli təqdirlə qarşılanıb

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüllislam Allahşükür Paşazadə bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili" elan olunması Azərbaycanın tolerant ölkə olduğunu və bu ənənənin tarixi səciyyə daşdığını bir daha göstərdi. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və yaşadan ölkə kimi tanınır.



Səh-6


Naxçıvan Muxtar
Respublikası Ali
Məclisində görüş olub



4

Heydər Əliyev
Mərkəzində "Əli və
Nino" filminin
premyerası olacaq

→ 7



40 yaşı Totti: "Bəxtim
gətirib ki..."

→ 16



1 oktyabr 2016-cı il

Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyanının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Milli Assambleyasının deputati, Fransada Azərbaycanın Dostları Assosiasiyanının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Fransa Milli Assambleyasının deputati, Fransada Azərbaycanın Dostları Assosiasiyanının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı.

O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan "Azərbaycan şəhərciyi"nin təqdimatının bütün iştirakçılarında çox böyük təessürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirdi. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə sefər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırlı Şəki şəhərində olduqlarını, sonra ise Gəncəyə gedəcəklərini vurğuladı. Fransa Milli Assambleyasının deputati, Fransada Azərbaycanın Dostları Assosiasiyanının prezidenti Jan Fransua Manselin böyük nümayəndə heyəti ilə Azərbaycana sefərindən memnunluğunu bildirən Prezident İlham Əliyev sefərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını dedi. Parisin mərkə-



zində "Azərbaycan şəhərciyi"nin açılışının və fəaliyyətinin önəmini vurğulayan dövlətimizin başçısı artıq bir neçə dəfədir ki, bu cür təqdimatların keçirildiyini, Fransa və Paris sakinlərində məmənluq doğurduğunu

nü qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal iştirakına görə Jan Fransua Manselə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu cür tədbirlərin və eləcə də Fransanın tanınmış

xadimlərinin Azərbaycana sefərlərinin ölkəmizin Fransada daha geniş şəkildə tanınması və ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğuladı.

Prezidenti İlham Əliyev UEFA prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Futbol Assosiasiyları İttifaqının (UEFA) prezidenti Aleksander Ceferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin Azərbaycana sefər programının geniş olduğunu, coxsayılı tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizə sefərinin maraqlı keçəcəyinə ümidi var olduğunu bildirdi. Dövlətimizin başçısı Aleksander Ceferini UEFA prezidenti seçilməsi münasibətlə təbrik etdi və onun bu posta seçildikdən az sonra Azərbaycana sefər etməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda futbolun inkişafına böyük

əhəmiyyət verildiyini bildirərək, bu məqsədle ölkəmizdə yeni stadionların tikildiyini, uşaqlar üçün xüsusi inkişaf programlarının hazırlanlığını qeyd etdi və gənclər və uşaqlar üçün yaradılan şəraitin bir neçə ilə yaxşı nəticələr verəcəyinə ümidi var olduğunu diqqətə çatdırıldı. UEFA prezidenti Aleksander Ceferin ölkəmizə ilk dəfə sefər etdiyini, sefər programının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Qəbələ-Maynz oyununu izlediyini və oyunun yaxşı keçdiyini dedi.

Ölkəmizə sefər etməsindən məmənluğunu vurğulayan Aleksander Ceferin Azərbaycan Futbol Federasiyaları Assosiasiyanının böyük işlər gördüğünü, bu iş-



ləri yaxından izlədiklərini qeyd etdi. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülen işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğuladı. UEFA prezidenti Azərbaycanda təşkilatçılıq işlərindən məmənlu-

baxmayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirdi.

Görüşdə eməkdaşlığın perspektivləri etrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının sədrinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədrinə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının yaranması günü münasibətlə Sizə və xalqınıza öz adımdan ve Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Mən Azərbaycan-Çin münasibətlərinə böyük ehəmiyyət verirəm. Dostluq əlaqələrimizin gündəngünə genişlənməsi, ikitərəfli əməkdaşlığıımızın bütün sahələrdə dinamik inkişafı məmənnunluq doğurur. Birge səylerimizle uğurla həyata keçirdiyimiz Şərqi-Qərb nəqliyyat dəhlizi layihəsi isə münasibətlərimizə xüsusi xarakter verir.

Inanıram ki, ölkələrimiz arasında davamlı siyasi temasların, qarşılıqlı faydalı əməkdaşlığın və mədəni mühadilələrin möhkəmləndirilməsi və genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizə manafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar günde Sizə möhkəm can-sağlığı, işlərinizdə uğurlar, dəst Çin xalqına



daim əmin-amənləq və firavənlilik arzulayıram".

Prezident "Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" də dəyişiklikləri təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il 4 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" yə aşağıdakı məzmunda 3.1.43-1-ci və 3.1.43-2-ci yarıməndələr əlavə edilib.

"3.1.43-1. axtarışda olan, bərəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan, baresinde qətimkən tədbiri seçilen şəxslər haqqında məlumatları "Sərhədkeçmə məhdudiyyət siyahısı"na daxil etmək;

3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;".

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının gömrük ərazisinə getirilən və bu ərazi-dən aparılan malların, gömrük organlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə tarifləri (gömrük organlarının sərəncamında olan anbarlarda malların saxlancına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən az olmamaqla) iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin

sal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;".

Prezident İlham Əliyev Azərbaycanın yəhudü icmasını təbrik edib

semitizmə və ayrı-seçkiliyə məruz qalmış, tarixən xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin, etnik-dini tolerantlıq, multikultural mühitin hökm sürdüyü çoxmillətli cəmiyyətində əmin-amənləq şəraitində yaşayaraq dil və mədəniyyətlərinin, milli-mənəvi adət-enənələrini günümüze qədər qoruyub saxlayıblar.

Dilindən, dinindən, etnik məsələsi tərəfdən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən, ölkədə sabitlik, əmin-amənləq və vətəndaş həmrəyliyi Azərbaycanda həyata keçirilən dövlət siyasetinin prioritet istiqamətlərindən dir. Bunun üçün ölkəmizdə həqiqi demokratik və siyasi-hüquqi şərait yaradılıb. Məmənniyyət hissi ilə onu da qeyd etmə istərdim ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir, dövlət müstəqiliyimizdən daha da möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaşlıq borcunu leyqətələ yeri yetirir. Hər il təntənə ilə keçirilən Roş-Ha-Şana yeniləşmə, xoş mündərək, mənəvi saflıq bayramıdır. Bu əziz gün münasibətlə bir daha hamınızı əməni qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram. Bayramınız mübarek olsun!".

"Ərzaq məhsullarının tədarükü və təchizati" ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində çıxarılıb

"Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" sərəncamında əksini təpib. Azərbaycan Respublikasının Prezidentine Cəmiyyətin Nizamnaməsinin və nizamname kapitalının miqdarnın müəyyən edilməsi səlahiyyəti verilib.

Prezident "Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayırdı

Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyətinin fealiyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur: "Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyətinin fealiyyətinin təşkili üçün Azərbaycan Respublikasının 2016-ci il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10 000 000 (on milyon) manat ayrılın".

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması na dair təkliflərini üç ay müddətində hazırlanmaq, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzərdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentine məlumat vermək tapşırılıb. Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyəleşməni təmin etmək həvalə olunub.

Milli Məclisin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan Milli Məclisinin 2016-ci ildə payız sessiyasının ilk plenar iclası başlayıb.

Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdiyindən sonra Dövlət Himni səsləndirilib. İclasın gündəliyi 31 məsələ daxildir.



Elmar Məmmədyarov İranın yeni səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Cavad Cahangirzadəni qəbul edib. Səfir Cavad Cahangirzadə etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarov təqdim edib. E. Məmmədyarov Cavad Cahangirzadəni ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib, ona gələcək fealiyyətində uğurlar arzulayıb.

Görüşdə son illər ərzində Azərbaycan və İran dövlət başçılarının çoxsaylı görüşləri və şəxsi dostluq münasibətlərinin ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub, Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və məhrəban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etməsin-dən məmənnunluq ifadə edilib. Azərbaycan, İran və Rusiya dövlət başçılarının bu ilin avqustunda Bakıda keçirilmiş üçtərəfli görüşünün əhəmiyyəti vurğulanıb və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji xarakter daşıdığı qeyd olunaraq, regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verecəyinə əminlik ifadə edilib. Görüşdə həmcinin iki ölkə arasında nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi qeyd olunub.



1 oktyabr 2016-cı il

Naxçıvan Muxtar Respublikası

Ali Məclisində görüş olub

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alper Coşkunla görüşmüştür.

Ali Məclisin Sədri səfirin ölkəmizdəki diplomatik fəaliyyətini uğurla başa çatdığını, öten dövrde hər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiriləcəkini bildirmişdir. Azərbaycan-Türkiyə əlaqəlerinin

soykök və ortaq dəyərlər üzərində qurulduğunu bildirən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındaki münasibətlərin əhemmiliyətini vurğulamışdır. Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkür etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Naxçıvanda olmaqdan məmənluğunu bildirən İsmail Alper Coşkun Türkiyə-Azərbaycan əlaqələrindən danışmış, göstərilən xoş münasibətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdərlik etmişdir.



Sentyabrin 30-da Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, Kültəpə və Kərimbəyli kəndlərinde torpaqları suvarma suyu ile təmin etmek, su itkisinin və şoranalşmanın qarşısını almaq məqsədile Heydər Əliyev Su Anbarından başlayan Vayxır Sol Sahil kanalından diametri 720 millimetr olan 3060 metr yeni boru xətti çəkilmişdir. Suyun əraziyə itkisi paylanması üçün 1272 metr beton kanal tikilmiş, kanalın üzərində 16 ədəd suburaxıcı qapılar qoyulmuş və 8 kilometre yaxın ara arx-

Babək rayonunda yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir

məsi və onlardan səmərəli istifadə olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da torpaqların su təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, yeni suvarma şəbəkələri qurulur. Bütün bunlar ümumilikdə muxtar respublika iq-tisadiyyatının inkişafına xidmət edir.

Ali Məclisin Sədri demişdir: Ümummülli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkə Prezidentinin himayəsi ilə istifadəyə verilən Heydər Əliyev Su Anbarı Babək rayonu ərazisində torpaqların su təminatını xeyli yaxşılaşdırılmış, 16 min hektardan artıq torpaq sahəsi əkin dövriyyəsine qatılmışdır. Heydər Əliyev Su Anbarından başlayan sağ və sol sahil kanallarının dənizə yaxınlaşmaşdır.

kəndlərinin torpaq sahələrini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilir. Layihə üzrə tikinti işlərinə bu ilin aprel ayında başlanılmış və yerli mütəxəssislər tərəfindən keyfiyyətə bərabər əhatə edilmişdir. Nəticədə yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır. Ali Məclisin Sədri demişdir: "Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərində keyfiyyəti ilə seçilən bostan-tərəvəz məhsulları və üzüm yetişdirilir. Suvarma tədbirlərinin yaxşılaşdırılması əkin sahələrinin dənizə yaxınlaşmasına qarşıdır".



verəcəkdir ki, bu tədbirlər uğurla həyata keçirilsin".

Ali Məclisin Sədri yeni suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətlə sakınları təbrik etmiş, torpaqlardan səmərəli istifadə olunacağına və bol məhsul yetişdiriləcəyinə əminliyini bildirmişdir.

Kültəpə kənd sakini Tapdıq Abbasov torpaq mülkiyyətçiləri adından minnətdərlik edərək demişdir: Kültəpə və Kərimbəyli kəndlərinin sakınları əsasən əkinçiliklə məşğul olurlar. Lakin torpaqların suvarılmasında müəyyən cətinliklər yaranırdı. Həyata keçirilən tədbirlər və istifadəyə verilən yeni suvarma şəbəkəsi hər iki kənddə su problemini həll etmişdir. Bu da əkin sahələrinin genişləndirilməsinə imkan verəcəkdir. Dövlət yaratdığı şəraitdə səmərəli istifadə edərək torpaqları əkəcək, bol məhsul istehsal edəcək, ailələrimizin dolanışlığını yaxşılaşdırmaqla yanaşı, hem də muxtar respublikamızın inkişafına töhfə verəcəyik.

Ali Məclisin Sədri suvarma şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmiş və onları qiymətli hədiyyələrlə mükafatlaşdırılmışdır.



ləri çəkilmişdir. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma imkanları yaxşılaşdırılmışdır ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov tədbirdə çıxış edərək demişdir: Ölkəmizdə torpaqların əkil-

rentabelli suvarma şəbəkələrinin qurulması isə min hektarlarla torpaq sahəsinin su təminatını yaxşılaşdırır, su itkisinin və şoranalşmanın qarşısı alınmışdır. Bu sahədə görülen işlər çərçivəsində öten il Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qaplı suvarma və drenaj şəbəkəsi istifadəyə verilmişdir. Bu gün isə Babək rayonunun Kültəpə və Kərimbəyli

nışləndirilməsinə, bol məhsul istehsalına imkan verəcəkdir. Gələcəkdə ərazidə qaplı suvarma şəbəkəsinin qurulması da nəzərdə tutulur. Ona görə də sakınlar yaradılan bu şəraitdə səmərəli istifadə etməli, torpaqlar əkilməli, bazarın telebatına uyğun məhsul yetişdirilməlidir. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə subsidiyaların və gübərlərin verilməsi, texnika ilə təminat imkan-



Mübariz Qurbanlı: "Azərbaycanın böyük təcrübəsi var"



V Bakı Beynəlxalq Humanitar Forumu işini davam etdirir. SIA-nın məlumatına görə, Forum çərçivəsində "Müxtəlif mədəni təcrübələrin tolerant birləşməsi" siyasetinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolü" mövzusunda dəyişimi masa keçirili-

lib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, səmavi dinlərin hər biri insanları sülhə, əmin-amanlıqla səsleyib: "Bu gün dünyada baş verən müharibələr fonunda insanların dinc yaşaması çox çətindir. Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var. Ölkəmiz bütün dinlərə eyni seviyyədə yanaşıb və multikultural dəyerlərin qorunması istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyev Forumun açılış nitqində bu məsələlər böyük yer vermişdi". "İslam və digər dinlərə qarşı tolerantlıq" mövzusunda çıxış edən Fransanın Dransi Məscidinin imamı və Fransa imamları Konfransının sədri Hassen Şalquni qeyd edib ki, Azərbaycanda bütün dinlərə böyük hörmət var: "Əger biz müxtəlif xalqların nümayəndələri yolda sərbəst gəzirikse demeli, Azərbaycan bütün dünyaya örnək sayıla bilər. Biz istərdik ki, bütün həyatımız çox şirin keçsin".

AZƏRTAC-la AKI arasında saziş imzalanıb

Dünən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzəRTAC-in təşkilatçılığı ile "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalarası dialoqun təmin edilməsində rolü" mövzusunda Dəyirmi Masa çərçivəsində Azərbaycan Dövlət İformasiya Agentliyi (AZƏRTAC) və İtaliyanın Adn Kronos International SRL (AKI) agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq Sazişi imzalanıb. SIA-nın xəberinə görə, Sazişi AZƏRTAC-in Baş direktoru Aslan Aslanov və Adn Kronos International SRL agentliyinin vitse-prezidenti Quido Ralariko imzalayıblar.



YAP Bineqədi rayon təşkilatında "Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin bağlanması olub

Yeni Azərbaycan Partiyası Bineqədi rayon təşkilatının inzibati binasında YAP Bineqədi rayon təşkilatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bineqədi rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təlimatçısı

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri N.İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasetindən danışıb: "Bu cür layihələrin gənclərin fəallığının daha da artırılmasına və gənclər arasında sağlam ünsiyyətin yaran-

qədi rayon təşkilatının sədri Ramiz Götüşov Azərbaycanda dini tolerantlığın, multikulturalizm dəyerlərinin daim qorunduğu, inkişaf etdirildiyini və bu istiqamətdə dövlət tərefindən bir sıra mühüm tədbirlərin görüldüğünü bildirib. Dövlət başçısı İlham Əliyevin hə-



Natiq İsmayılovun Azərbaycan Prezidenti yanında Gənclər Fonduñun VIII Qrant Müsabiqəsi çərçivəsində qalib gəlmış "Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin bağlanması tədbiri keçirilib.

Tədbirdə çıxış edən YAP Bineqədi

masına səbəb olduğunu bildirib. Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin əhəmiyyətindən danışan natiq layihə çərçivəsində görülən işləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Bineqədi

Məlahət İbrahimqızı: "Azərbaycanda internet televiziyalarının fəaliyyəti qanunla tənzimlənməlidir"

"Azərbaycanda internet televiziyalarının fəaliyyəti qanunla tənzimlənməlidir". Bu fikri Milli

Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin dünən keçirilən iclasında çıxış zamanı deyib. M.İbrahimqızı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə mətbuatına daim diqqət və qayğı göstərir. Onun sözlerinə görə, kütüvli informasiya vasitələri dövlətin qayğısından bəhrənlərilərlə bilməz. Buna misal olaraq Meydan TV-ni göstərmək olar. Artıq xeyli sayda internet saytları, televiziyaları yaradılır. Amma çox təessüflər olsun ki, dövlətin yaratdığı demokratik mühitdə sui-istifadə edənlər de var. Bəzi internet televiziyaları var ki, onların fəaliyyəti heç bir halda müsbət qiymətləndirile bilməz. Buna misal olaraq Meydan TV-ni göstərmək olar. Bu televiziya Azərbaycan haqqında yalan məlumatlar yayır, ölkəmizin



nüfuzuna xələl getirməyə çalışır, dövlətimizin başçısı barədə şər-böhtən danışır. Hesab edirəm ki, belə hallara son qoyulmalıdır. Bunu üçün isə internet televiziyalarının fəaliyyəti haqqında qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir" - deyə, M.İbrahimqızı vurğulayıb.

MTRŞ sədri ANS və "Space" radiosu ilə bağlı məsələyə aydınlıq gətirdi

"ANS-in Milli Televiziya və Radio Şurasına müəyyən qədər borcu qalıb". Bunu SIA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O bildirib ki, borc la bağlı Şura öz işini görüb, qalan işlər hüquqi müstəvidə həll olunmalıdır: "İcraçılar borc la bağlı işləri görəcəklər". MTRŞ sədri "Space" radiokampanyasının bir gün fəaliyyətini dayandırmasının səbəbini də açıqlayıb: "Space radiokampanyasının ötən gün fəaliyyət göstərməməsi Teleradio İstehsalat Birliyinə borcu ilə əlaqədar olub". Radionun artıq fəaliyyətə başladığını qeyd edən N. Məhərrəmli deyib ki, bu, Teleradio İstehsalat Birliyi ilə "Space" radiokampanyası arasında olan texniki məsələdir.



söyledi. Həmçinin ölkəmizdə dini radikalizmle mübarizədə ciddi islahatların həyata keçirildiyini, bu istiqamətdə maarifləndirici tədbirlərin önemini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşı Novruz Nuriyev çıxışında təmsil etdiyi qurum tərefindən dini radikalizm və ekstremizmə qarşı görülən işlərdən, gənclərin bu zərərlə təriqətlərə qoşulmaması üçün həyata keçirilən çoxsaylı maarifləndirici tədbirlərdən danışıb.

Bineqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov çıxışında vurğulayıb ki, Bineqədi rayonunda gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların pis verdilərdən uzaq durmaları, öz bilik və bacarıqlarını daim artırmaları, istiqamətində mühüm tədbirlərin, layihələrin reallaşdırıl-

dığını qeyd edib. "Gənclik dini radikalizm və ekstremizmə yox deyir" adlı layihənin də bu baxımdan mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Bineqədi rayon icra hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü müavini Rauf Həsənov çıxış edərək, ölkəmizdə müxtəlif dinlərə itaət edən vətəndaşlara münasibətin, onların qarşılıqlı inam, hörmət və səmimiyyət şəraitində birgə yaşamalarının örnek olduğunu diqqətə çatdırıb.

Tədbirdə layihədə fəal iştirak edən gənclər sertifikatlarla mükafatlandırılıb.

Tədbirdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səfarişli ilə çəkilən "Fitne" sənədlə filmi nümayiş etdirilib.

Forum çərçivəsində keçirilən "dəyirmi masa"da multikulturalizmin Azərbaycan modeli təqdirlə qarşılanıb

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "dəyirmi masa"lardan biri də "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusuna həsr olunub.

AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Rusiya Federasiyasının Xarici İşler Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvi, akademik Anatoli Torkunov və Link Kampus Universitetinin prezidenti Vinzenzo Skottinin rəhbərliyi ilə keçirilən "dəyirmi masa"da mövzu ətrafında səmərəli müzakirələr aparılır.

Kamal Abdullayev çıxışında bildirib ki, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir: "Dünen V Ba-



kı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev elmi məzmunu ilə yadda qalan əhatəli, derin nitq söyledi. Cənab Prezidentin dediklərindən belə ümumileşdirmə aparmaq olar ki, dünyada iki qütb formalşab. Birinci qütb bədən qütbidür. Ən qabaqcıl Avropana ölkələri multikulturalizmin iflasından danışırlar. Bunun nəticəsi kimi, insanlığa yad olan meyillər formalşılır. Amma Azərbaycan modeli göstərir ki, multikulturalizmin nikbin qütbü de var".

Dövlət müşaviri eləvə edib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir. Biz multikulturalizmin bu gənűnə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıblar. Çox zaman xarici qonaqlar bizdən təəccüble soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri qardaş və dost kimi yaşaya bilirlər. Biz də buna təəccübənlərik: başqa cür necə olar bilər? Azərbaycan Prezidenti öz siyasi xəttini və qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Ölkəmiz bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özü-

nü təsdiq edib. Bu gün Azərbaycan modelini fəxrle bütün dünyada təbliğ edirik".

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru Anatoli Torkunov Forumun ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, burada müzakirə olunan məsələlər olduqca mühümdür. Multikulturalizm bütün dünyada insanların bərabər birgəyəşayışını təmin etdiyini vurgulayan akademik ölkəsinin multikultural dəyərlərindən söz açıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxüislam Allahşükür Paşazade bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2016-ci ilin "Multikulturalizm ili" elan olunması Azərbaycanın tolerant ölkə olduğunu və bu ənənənin tarixi səciyyə dəşidiğini bir daha göstərdi. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirir və yaşıdan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması Uca Yaradana xoş gedən məqamlardandır. Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramı dövlət səviyyəsində nümayiş etdirən nü-

munəvi məkan kimi tanınır. Azərbaycan siyilizasiyalar arasında mənəvi körpü rolunu bu gün de layiqli şəkildə davam etdirir. Ölkəmizdə din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Bu gün dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana əvvəl Azərbaycanda müxtəlif xalqların nümayəndələri birlikdə mehribanlıq şəraitində yaşayırlar.

ABŞ Administrasiyasının - Ağ Evin Etihad və Qonşuluq Tərəfdarlıqları Mərkəzinin direktor müavini Janna Skott ölkəmizdə multikulturalizmə verdiyi töhfəni yüksək qiymətləndirib. Bildirib ki, bu ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi olduqca təqdirliyidir. ABŞ dövləti də bu məsələlərə xüsusi önem verir. Qonaq təmsil etdiyi qurumun fealiyyətindən, reallaşdırıldığı laiyihələrdən söz açıb. Bildirib ki, biz insanların birgəyəşayışı və firavanlığı üçün çalışmalıyıq.

Ödəbiyyat üzrə Nobel mükafatı laureati Vole Soyinka diqqətə çatdırıb ki, müasir dünyada mövcud ekoloji problemlər, mühabiblər, insanlar arasında nifret, ədavət, zorakılıq halları bəşəriyyəti addim-addim fəlakətə doğru sürükləyir.

Çıxışlardan sonra tədbir "Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasetinin əsası kimi", "Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin

"çoxəslik tolerant mövcudluğunun nəticəsi kimi" ve "Müxtəlif mədəni təcrübələrin tolerant birgəyəşayış siyasetinin formalşmasına və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu" mövzularında bölmə iclasları ilə davam edib.

Çıxışlardan sonra tədbir "Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasetinin əsası kimi" mövzusunda bölmə iclasları ilə davam edib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçişi Etibar Nəcəfov və UNESCO-nun icra Şurasının sədri Mykl Vorbsin moderatorluğu ilə keçirilən iclasda Azərbaycan, İtaliya, Rusiya və digər ölkələri təmsil edən alımlar çıxış ediblər.

"Multikulturalizm: problemlər və ya həllər" mövzusunda məruzə ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun fealiyyəti haqqında məlumat verib. Günay Əfəndiyeva bildirib ki, Fond Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb, Türkiyə, Qazaxstan və Qırğızistanın dövlət başçıları tərəfindən dəstəklənib. Fondun məqsədi türk dünyasını, türk xalqlarını bir-birine da-ha da yaxınlaşdırmaq, eyni zamanda, türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq, dünyada təbliğ etmək və gələcək nəsilərə çatdırmaqdır. Qurum həzirdə bu istiqamətdə fəal iş aparır.

Günay Əfəndiyeva deyib ki, türk xalqları müxtəlif dinlərə mənsubdur. Böyük hissəsi müsəlman olmaqla yaqtılar şamanizm və xristianlıq, cuvaşlar və qazaqlar xristianlıq, tuvalılar buddizmə sitayış edirlər. Bizi qədim tariximiz, dilimiz, adət-ənənələrimiz və milli dəyərlərimiz birləşdirir. Bizim də missiyamız bu irlə, bu mədəniyyəti gələcək nəsilərə çatdırmaqdır.

Vurğulanıb ki, multikulturalizm Azərbaycanın siyasetidir. Çünkü bu, Azərbaycan cəmiyyətinin milli dəyərlərinə, adət-ənənələrinə əsaslanır. Tarixi İpək Yolunun buradan keçməsi, karvansarayların salınması, müxtəlif insanların biri-biri ilə ünsiyyəti buna müəyyən təsir göstərir. Azərbaycan multikulturalizm modeli artıq dünya universitetlərində öyrənilir, tədris olunur. Qırımızı Qəsəbə, İvanovka, Nic, Xinalıqda yaşayan etnik azlıqların hamisi Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvləridir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar birgə sülh, tolerantlıq şəraitində yaşayırlar. Onların haqları Azərbaycan milli qanunvericiliyi ilə də qorunur. Azərbaycan Respublikasının Prezidenti bütün icmalara bayram və xüsusi əlamətdar günlərində təbriklerini çatdırır.

YAP Masallı rayon təşkilatında referendumun yekununa həsr olunmuş tədbir keçirilmişdir



lara dair referendumu müşahidə etmişdir. Avro- pa Seçkilərin Müşahidəsi Akademiyası müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminen 20 dairə üzrə müşahidə aparmış və referendumun ölkə boyu dinc keçdiyini, səsverme məntəqələrinə sərbəst və maneesiz giriş olduğunu, səsvermənin gizli keçirildiyini və bununla bağlı problem müşahidə edilmədiyini bildirmişlər.

Seyfaddin Əliyev



Dünən YAP Masallı rayon təşkilatı aparatında referendum seçkilərinin yekununa həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfaddin Əliyev açaraq, tədbir iştirakçılarını salamlaşmış və qeyd etmişdir ki, 26 sentyabr 2016-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı Azərbaycanda növbəti dəfə azad, ədalətli və demokratik referendum keçirildi. Azərbaycan xalqı keçirilmiş referendumda seçki məntəqələrinə böyük ruh yüksəkliyi ilə gəlib səsvermədə iştirak etdi və referendumda qoyulan məsələlərə öz münasibətlərini bildirdilər.

Seyfaddin Əliyev bildirmişdir ki, 12 Avro- pa ölkəsindən olan 35 parlamentari və ekspert, Avro- pa Seçkilərin Müşahidəsi Akademiyası" beynəlxalq QHT-nin üzvü kimi, 26 sentyabr 2016-ci il Konstitusiya İslahat-

xına davam edərək, qeyd etmişdir ki, Konstitusiya İslahatları milli inkişafə və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çəşitlərinə cavab verən islahatların həyata keçirilməsini təmin edəcək və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlangıcı olacaqdır".

Tədbirdə iştirak edən rayon təşkilatının şura üzvü Mirqabil Hüseynov, seçki qərar-gahının üzvü Şərafət Əzimov, gənc YAP üzvü Ülvi Rüfullayev və başqaları çıxış edərək, bu dəyişikliklərin Azərbaycanı qarşıda- ki illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevrəcəyini bildirdilər.

Sonda YAP fəallarına partyanın Fəxri Fərmanı və qiymətli hədiyyələri verildi.

RƏFIQƏ

Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətindən olan nümayəndələrlə görüş keçirilib



Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdə səfərdə olan nümayəndələri - Türk Birliyi Dərnəyinin sədri, professor Güven Arikli, Qlobal Media Qrupunun baş direktoru Tayfun Aydını, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri, Qlobal Karyera Institutunun direktoru Orxan Həsənoğlu ilə görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının azarıcı media qurumları ilə əməkdaşlığı olduğunu vurğulayan Ə.Amaşov əlaqələri dərinləşdirməyin şura üçün müstəsnə əhəmiyyət daşıdığını bildirib. Görüşdə türk dünyasının ortaç problemlərinə birgə baxışın ifadə edilməsinin zəruriliyi ətrafında diskussiyalar aparılıb. Bu baxımdan, Şimali Kiprde keçirilməsi nəzərdə tutulan Türk Dünyası Gənclərinin Forumuna birgə hazırlıq məsələləri önə çəkilib.

NƏZAKƏT

Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin premyerası olacaq


Oktobre 5-de Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin Azərbaycanda premyerası olacaq. Yaziçi Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti də iştirak edəcək.

Çəkilişləri 2015-ci il ərzində aparılan "Əli və Nino" filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfində işğali fonunda müxtəlif dirlər etiqad edən iki gəncin sevgi həkayəsi üzərində qurulub.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureati Kristofer Hemptondur. Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən, tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkililib. Filmdə, həmçinin, Halit Ergenç, Mendi Petinkin, Fəxreddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər. "Əli və Nino"nın ilk nümayişi 2016-ci il yanvarın 27-de ABŞ-in nüfuzlu "Sundance" beynəlxalq film-festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində "Premyera" kateqoriyasında təqdim edilib. Film Azərbaycanda oktyabrın 6-dan etibarən "CinemaPlus" kinoteatrlarında şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir. Həmçinin qeyd edək ki, oktyabrın 24-de başlayacaq Asiya Dünya Film Festivalı "Əli və Nino" filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimin seçiləcək.

ZÜMRÜD



NATO Ermənistani vura bilər

Arzu Nağıyev: "Bununla da Yerevan rüsvay oldu"

- Arzu müəllim, Ermənistən keçirdiyi qondarma paradda Rusiya istehsalı olan "İsgəndər" raketlərinin və digər silahların sərgisi nümayiş olundu. İddia olunur ki, bu silahlar, əsasən, Türkiyə vasitəsi ilə NATO-ya yönəlib. İddialar nə dərəcədə əsaslı ola bilər?

- Burada əsas məqsəd Rusiyanın Ermənistənla müttəfiq olmasının nümayiş etdirilməsi və guya Ermənistən ordusunun gücünü olduğunu nümayışı idi. Məlumudur ki, həmin şoudan dərhal sonra silahlar Rusiyanın Ermənistəndə dislokasiya olunan Erebuni hava limanı yaxınlığındakı 102 sayılı bazasına qaytarıldı. Sarkisyanın canfəsanlığının səbəbi Rusiya kimi havadarı hesabına özünün hakimiyət müddətinin uzadılmasına çalışmaqdır. Son zamanlar Ermənistəndə keçirilen küləvi etiraz aksiyaları, siyasi eli-tada, hakimiyətdə edilən dəyişikliklər və siyasi şouular da buna xidmət edir.

- Sizcə, Ermənistən "İsgəndər" raketlərinə sahib olması regionda hansı siyasi maraqların həyata keçirməsinə imkan verə bilərmi?

- Bir daha qeyd etmək istəyirəm ki, bu silahların nümayishi hełə onun Ermənistənə məxsus olması demək deyil. Təbii ki, Rusiya tərəfindən Ermənistənə belə silahların satılması və ya bağışlanması istər Azərbaycan, istərsə də digər regional dövlətlər tərəfindən heç də müsbət qarşılınmır, hətta deyərdim ki, Rusiyaya artıq azalmaqdə olan inamı az da azaldır. Lakin Azərbaycan da bu silahlara qarşı istifadə ediləcək hər bir həziqliğa malikdir və düşünmürəm ki, Ermənistən öz məkrli niyyətini həyata keçirə bilər. Bunun hamısı danışqları pozmağa və Sarkisyan hakimiyətinin ömrünün uzadılmasına xidmət edir. Azərbaycan regionda baş verə biləcək hər hansı dəyişikliklər prosesine cavab verməyə hazırlırdır.

- Azərbaycan genişmiqyaslı hərbi tə-

limlər keçir-di və digər müasir silahlar nümayis olundu. Çox maraqlıdır ki, Ermənistən b u n u n l a bağılı həyə-can təbili

Müsahibimiz politoloq Arzu Nağıyevdir çalıb, dünyaya hay-küy xarakterli bəyanat ünvanladı. Bu təccüb məqam deyilmə?

- Ermənistənə belə bəyanatlar səsləndirməsi birinci dəfə deyil. Burada əsas məsələ işğal olunmuş ərazilərin azad olunması və işğalçıların həmin ərazilərdə çıxarılmasıdır. Bu işdə diktə edən təref biz olduğumuz halda Ermənistən özünü göstərməye çalışır. Bu kontekstdə Bişkekde Sarkisyanın yanlış mövqeyinin qarşısını, məhz Azərbaycan Prezidenti İlham Əliyev aldı. Bununla da Yerevan rüsvay oldu. Bütün MDB başçıları bir daha Ermənistənə iç üzünü gördülər. Məhz buna görə Prezidentin, ister Madrid prinsipləri, ister Kazan və Sankt-Peterburg görüşlərini ümumiləşdirərək, belə bir çıxış, həm də, bütövlükdə Azərbaycanın münaqışdə tutduğu obyektiv mövqeyin ən kəskin formada əksi idi. Yəni ölkə başçısının mövqeyi ondan ibarət idi ki, Dağlıq Qarabağ məsəlesi yalnız Azərbaycanın suverenliyi çərçivəsində həll ediləcək. Təəssüf ki, supergüclər Azərbaycanda baş verənləri görməməye çalışırlar. Bütün dünya bilir ki, biz istəsek, hərbi yolla münaqışının həllinə nail ola bilərik. Lakin sülh bütün müharibələrdən yaxşıdır. Ermənistən isə bunu başa düşə bilmir. Yerevanda keçirilən parad və və orada hansı silahların nümayışı - bunlar hamısı boş şeydir, çünki Azərbaycan da və onun ordusu da çox güclüdür.

GÜLYANƏ



*Uduzmuşlar və
batmışlar...*

Rəfiqa

**"Milli Şura" adlanan qondarma qurumun
dirnaqarası rəhbəri C.Həsənli və onun yerli
ağası Ə.Kərimli indi çıxılmaz vəziyyətdə
qalıblar. Ona görə ki, düşdükleri vəziyyət
onların sonunun çatmasını artıq təsdiq
edir. Azərbaycanda referendumun keçirilməsi
əleyhinə çıxış edən bu hərdəməxşəyələr
"müxalifətlər", yəni ölkəni gah "FETÖ"-nün,
gah da Qərbin ermənipərəst lobisının buyurduğu şəkildə çalxalandırma
ğa çalışan adıçəkilən ünsürlər hazırda da
lana dirəniblər. Qərbin ssenarisinə görə,
əldə ediləcək məqsədlər arasında ən başlıcası
dövlətimizə qarşı təzyiq riçaqlarının
gücləndirilməsi, Azərbaycana xarici məkrili
qüvvələrin siyasetinin diktə edilməsi, son
ra stabilliyin pozulması strategiyasının
domino effekti ilə digər ölkələrə yayılması və
xaos müstəvisinin genişlənməsi idi.**

Qərbin marionetkalarının getirilmesi ilə başa çatması üçün fəal hərəkətlərə başlanmalıdır

Beləliklə, referendumun keçirilməsi barədə qərarın verilməsindən sonra Qərb indiyədək bir sira ölkələrdə uğurla sınadığı məkrili ssenarini Bakıda reallaşdırmaq isteyirdi. Bunun üçün isə xarici ermənipərəst siyasi dairələrin nökerləri olan dağdıcı müxalifət və siyasi QHT-lər, fondlar və s. vasitəsilə gərginlik artırımlı, insanlar küçələrə çıxarılmış, hakimiyət strukturlarına muzdru "demokrat"ların rəhbərlik etdikləri təşkilatlar vasitəsilə təzyiqlər göstərilməli, daha sonra siyasi partiyalarla radikal dinardarların ittifaqına nail olunmalı idi. Ancaq...

Heç özləri də bilmirdilər ki, nə bağırıllar

Bakıdakı "Məhsul" stadionunda keçirilən mitinqlər, daha doğrusu, AXCP, "Milli Şura" və Müsavatın siyasi biabırçı vəziyyətləri növbəti dəfə sübuta yetirdi ki, Ə.Kərimli, C.Həsənli, A.Hacılı və İ.Qəmbərin radikal dini qruplaşmalara meyillənmələri, xülyalara qapılaraq cəmiyyəti "dindarlara və ateistlərə" bölmələri, əslində, həmin mitinqlərin vətəndaşların sərbəst toplaşmaq hüququndan behələnməsi kimi yox, Azərbaycanda stabilliyin pozulmasında birbaşa məraqlı olan bir yox, bir neçə siyasi dairənin planı kimi qəbul etməliyik. Ölkəmizdə xof, qorxu və vahimə mühiti yaratmaq istəyən bu buqələmunlar toplumu "Avropaya assosiativ üzv olmalyıq!", "ABŞ Konqresindəki dinləmələr həyəcan siqnalıdır!" şürələri ilə yanaşı, "İmanlı qardaşlarımıza azadlıq!", "Yezidlə mübarizə aparaq!" tipli şürələri yan-yana düzüb, heç özləri də bilmirdilər ki, nə bağırıllar.

Beləliklə, onlar uduzdular, çünki xalq onları siyasetçi kimi qəbul etməyib, etməyəcək də. Fakt budur ki, hətta bundan sonra on və daha çox referendum keçirilsə belə, yene də müxalifətdə qalıb, pas atmaqdə davam edəcəklər. Onların alınlarına xəyanətkar, satqın və sərsəmlik yazıldığı kimi, həm də boş xəyalperəstlik də yazılıb. Neçə ki, öz utopiya bataqlıqlarında bata-bata gedirlər...

Humanitar Forumunda sivilizasiyalararası dialoğun təmin edilməsində medianın rol məsələsi müzakirə olunub



Dünən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-in təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoğun təmin edilməsində rolü" mövzusunda "dəyirmi masa" keçirilib. Üç paneldən ibarət olan "dəyirmi masa"da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalşılması, mədəniyyətlərərə, diniñərəsə və sivilizasiyalararası dialoğun təmin edilməsində müasir jurnalistikyanın rol, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikyanın əhəmiyyəti və sosial şəbəkələrin rolü məsələləri müzakirə olunub. Tədbiri giriş sözü ilə açan AZƏRTAC-in Baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasetinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın "Azərbaycan modeli" adlandırmışdır. "Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqdə olan dünya düzəni nəzəre alınmaqla XXI əsrde qarşımızda duran problemlərin müzakirəsinə zərurətə çevirib. Bu çoxvəktorlu dəyişikliklər sistemində media və jurnalistikaya heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun programında bu mövzuya ayrıca "dəyirmi masa" həsr edilib".

"Dəyirmi masa"nın "informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalşması" mövzusunda birinci panelinin moderatoru, Rusyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyeva, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnəndarlığını bildirib. M.Qusman qeyd edib ki, müasir jurnalistikaya texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərəkəflə imkanlar mövcuddur. O, medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikyanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorunmalı olduğunu vurğulayıb.

UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu, ADA Universitetinin aparat rəhbəri Şəfəq



Mehrəliyeva, İranın IRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın "Qlobalist" jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, "World Investors" internet televiziyanın prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər. Qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistikaya, xəber yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir. Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub.

"Dəyirmi masa" mədəniyyətlərərə, diniñərəsə və sivilizasiyalararası dialoğun təmin edilməsində müasir jurnalistikyanın rolunun müzakirə olunduğu panel icası ilə davam edir. "Mədəniyyətlərərə, diniñərəsə və sivilizasiyalararası dialoğun təmin edilməsində müasir jurnalistikyanın rolu" mövzusunda keçirilən ikinci panel icası ABŞ-in Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin moderatorluğu ilə keçirilib. Paneldə Argentinanın Tələm xəber agentliyinin prezidenti Rodolfo Pousanın, AZƏRTAC-in Baş direktoru Aslan Aslanovun, slovakiyali jurnalistikaya, "International Habitat for Humanity" təşkilatının əməkdaşı Yekaterina Bezqəçinən, Xorvatianın sabiq Prezidenti İvo Yosipoviçin, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistikaka kafedrasının dosenti Tərlane Mahmudovanın, AMEA-nın in-

formasiya Texnologiyaları İnstitutunun internetşünaslıq sektorunun müdürü Rasim Mahmudovun məruzələri dinlənilib.

Rodolfo Pousa qeyd edib ki, XXI əsrde texnoloji transformasiya qlobalşamanı daha da sürətləndirib və bu da sivilizasiyalar arasında yaranan problemləri en tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistikaya heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.

"Ənənəvi jurnalistikaya həqiqətən

dramatik transformasiyaya məruz qalır", - deyən AZƏRTAC-in Baş direktoru Aslan Aslanov bildirib ki, bunun hərəketərəci qüvvəsinin esasını texnologiyalar, yeni qurğular təşkil edir. Baş direktor vurğulayıb ki, yeni vəsítələr və praktikalar arasında şəbəkə jurnalistikasını xüsusi qeyd etmək lazımdır: "Müasir jurnalist informasiyanın toplanması, işlənməsi və yayılması üçün istifadə edilən şəbəkənin bir qovşağıdır. Müyyən mənəda deyə bilərik ki, professional identifikasiyanın yeni tipi - "şəbəkələşdirilmiş jurnalist" tipi formalşılır və o, öz növbəsində şəbəkə jurnalistikasının subyektidir". Diqqətə çatdırılıb ki, hazırda videomateriallər insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraqlı oydur və mənşəkliyində xəbərləri getdikcə üstələyir. "Bu trendlərə məhəl qoymamaq, bigane qalmamaq olmaz, onlara yeni reallıqlar kimi yanaşmaq və qəbul etmək lazımdır", - deyən Baş direktor qeyd edib ki, şəbəkə jurnalistikasına mətbuatın müstəqillik və keyfiyyət cəhətləri üçün təhlükə mənbəyi deyil, əksinə, sərt korporativ nəzarətdən xilas olmaq imkanı kimi baxılmalıdır. Xorvatianın sabiq Prezidenti İvo Yosipoviç ənənəvi jurnalistikyanın dəyişikliklərə uğradığını bildirib, vətəndaş jurnalistikasının informasiya məkanında rolu qeyd edib. O deyib ki, hazırda Twitter vasitəsilə yayılan məlumatlar daha sürətlə yayılır və bir an içərisində bütün dünyani əhatə edə bilir. Belə şəraitdə peşəkar jurnalist daha çəvikkələşməli və yoxlanılmış informasiyalara üstünlük verməlidir.

V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub

V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub. SİA-nın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşan siyaset, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan ediblər. Forum iştirakçıları yalnız insan kapitalına yarlılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmış idarəciliğin, istehsal, elm və informasiya kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərt olduğunu hesab etdiklərini, Azərbaycanın təsəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikulturalizmin nəzəriyyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər: "Azərbaycanda bütövlükde in-

san kapitalının qorunması və artırılması içinde yüksək nəticələr eldə olunduğuunu ifadə edirik. İnsan kapitalının həmcinin fənlərəsərə ən yeni bilik və bacarıqların integrasiyası, fasiləsiz təhsil proqramları və eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yolu ilə inkişafın davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik. Sivilizasiyalararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoğun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütüvli informasiya vasitələrinin artan rolunu vurğuluyırıq. Ekoloji sivilizasiya haqqında təsəvvürlerin formalasdırılması zərurətine, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstekləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyinə xüsusi diqqət yetiririk. Elm ictimaiyyətinin müxtəlif nümayəndələri, o cümlədən təbiet və humanitar elm sahələrinə mənsub alımlar arasında hərətəflər fikir mübadiləsinin

zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyalarının konvergen西ası istiqamətindəki səyərlərin yüksək qiymətləndiririk. Humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalasmasına, müasir global və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və dəyirmi masaları mütəmadi sürətdə keçirməyə çağırırıq. Bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan prezidentinə, hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalasması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk. Bu Bəyannamənin qəbul edilməsini və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadə olunmasını vacib sayıraq".

Fəttah Heydərov: "Tolerantlığın nə olduğunu Azərbaycanda biləcəksiniz"

VBakı Beynəlxalq Humanitar Forumunun ölkəmizdə keçirilməsi və xaricdən xeyli sayda qonaqın Azərbaycana gəlməsi çox sevindiricidir. Sizlər hər birlərinin dünyada tanınan, yaxşını və pisi ayıran insanlarınınız". SİA-nın məlumatına görə, bu sözləri millet vəkili Fəttah Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq forumların keçirildiyi bir mərkəzə çevrilib: "Bu gün Azərbaycanda olan sabitliyin başlıca səbəbkəri Ümummilli Lider Heydər Əliyev olub. O, Azərbaycan üçün bir nümunə və yol oldu. Bu gün də həmin uğurlu siyasi kurs uğurla davam edir. Bu yolda sülh və əmin-amanlıq, demokratiya var. Sizlər xoş təəssüratlarla buradan ayrılaqsınız. Siz Azərbaycanda keçirdiyiniz zaman ərzində multikulturalizmin, tolerantlığın nə demək olduğunu biləcəksiniz".



Piter Teyzin: "Azərbaycan qərəzli informasiyaların qurbanı olur"

"Həzirdə ənənəvi jurnalistikyanın dinamik transformasiyaya məruz qaldığını diqqətə çatdırırıq. Bu, internet şəbəkədə zərərlə məlumatların yayılmasına, silah və narkotik vasitələrin hazırlanması texnologiyalarının yayılmasına da şərait yaratır". SİA-nın xəbərinə görə, bu sözləri AzərTAC-in baş direktoru Aslan Aslanov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən dəyirmi masada çıxış edərək deyib.



Onun sözlərinə görə, bu, transformasiya şəraitində yeni çağırışlardır: "Şəbəkə jurnalistikası və mikrobloqların roluna xüsusi toxunmaq lazımdır. Bunlar vətəndaş informasiya agentliklərinə çevirilir. Müasir trendlərə yeni reallıqla yanaşmaq lazımdır və onları qəbul etməyə məcburudur. Biz şəbəkə jurnalistikasına təhlükə mənbəyi kimi yox, sərt koorporativ nəzarətdən xilas olma forması kimi baxmalıyıq".

Daha sonra çıxış edən ABŞ-in proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin qeyd edib ki, Azərbaycan xaricdə dərə olunan qərəzli informasiyaların qurbanı olur: "Xaricdə Azərbaycanla bağlı məlumatların şəffaflığı və səmərəliliyinə nail olunmasının yolları barədə də araşdırımlar aparılmalıdır".

Oleg Kuznetsov: "Rusiya və Azərbaycan eyni sivilizasiya məkanındadırlar"

"Rusiya və Azərbaycan yaxın ölkələr kimi eyni sivilizasiya məkanındadırlar.

Ona görə də slavyan-türk kökləri bu sivilizasiyanın əsasını təşkil edir. Bu məkanın hər birinin öz seqmenti var". SİA-nın məlumatına görə, bunu bu gün "Mədəniyyətlərəsərə dialoq Rusiya və Azərbaycan xalqlarının sivilizasiya əməkdaşlığının təməli kimi" mövzusunda çıxışı zamanı Rusiyanın "Uşaqlar üçün avasiya" Dünya Xeyriyyə Fondunun Hüquqi təminat şöbəsinin müdürü Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Rusiya propaqandası öz dəyerlərini irəli sürmür: "Bu, artıq ümumi dəyerdən xəber verir. Amma Azərbaycan bəzi hallarda öz intellektual səviyyəsini tam dünyaya çatdırıbilməyib. Lakin bunun üçün Azərbaycanın bütün lazımı imkanları var. Yaxşı olardı ki, Azərbaycan NASA və digər qurumlar birgə qızıl medal təsis etsinlər. 10-15 ildən sonra həmin medallar Yuri Qaqrın medalı ilə bir yerde olacaq. Beləcə, Azərbaycan mühüm rol oynayacaq və aparıcı tendensiyənə əsasını qoyacaq".



SAMİR

Xalqa "yox" deyənlərin aqibəti....

26 sentyabrda xalq konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə birmənali olaraq "HƏ" dedi. Referendumdan əvvəl 200-300 nəfər dağlıcı müxalifət ünsürü başısovuğu "Məhsul" stadionuna yiğib 26 sentyabrdan sonra da primitiv, məkrli, düşük və ədabaz ənənələrində qaldılar. Referendumdan öncə özünü yenisi "xalq hərəkatının lideri" adlandıran Ə.Kərimli və cəbhəçilər indi də xalqın ortaya qoyduğu mövqeyi ləkələməyə, insanlarımızın şəffaf səsinə "küy" qatmağa cəhd edirlər.

Baxın, referendum günü "Azadlıq" qəzeti, Azadlıq.info" saytı səsvermədə guya karusel əməliyyatları ilə bağlı öz aləmlərində faktlar dərə etməyə başladılar. Amma özlərini ifşa etdilər. Necə? "Azadlıq.info" saytına guya bir vətəndaşın bir neçə məntəqədə səsverməsi ilə bağlı qoyulan videonun tarixini sile bilməmişdilər. 2011-ci ildə baş verən bu karusel əməliyyatını eks etdirdən videoda açıq-aşkar görünür ki, görüntülər Azərbaycanda deyil, xarici ölkəde lente alınır. Çünkü video da lente alınan seçki məntəqəsinin divarlarında birçə cümlə olsun belə Azərbaycan dilində heç ne yoxdur. İnsanların antropoloji quruluşu isə azərbaycanlılardan tamamilə fərqlidir. Bundan başqa insanlar palto geyinib, şərf bağlayıb, "norka" papaqlar qoyublar. Sentyabr payız ayıdır, hər kəs ya köynəkdə gezir, ya da kostyumda. Yəni 26 sentyabrdə əynində palto, başında papaq, boğazında şərf olan kimisə görmüşünüz mü?

Venesiya Komissiyasının Azərbaycan haqqında qərəzli məlumatlar toplusunu qucaqlayıb yatan Ə.Kərimlinin tapşırığı ilə dağlıcı müxalifət saytlarında 26 sentyabr referendumu ilə bağlı yायılan təxribatçı materiallarının esas mənbəyi ölkəmizin hüdudlarından kənardadır. Bu hüdudların bir ucunda da Ə.Kərimli şəxsən bütün varlığı ilə oturub. Bu adama bu dəfə fərqli bir uslubda "yox" deməyin, onu yerində oturmağın zamanı çatıb. Mənçə, həmişə ürək bulandıran milçək bir şey olmasa da, onu ən azı, o tərəf-bu tərəfə qovmaq lazımdır ki, başımızın üstündə, yemək qazanıclarımızın etrafında fırlanmasın. Bunu da xalq edəcək!

Əli sıravi müxalifətçilərin dəstəyində üzülen Ə.Kərimli bu dəfə dindarların ətəyindən yapışır. Fikir verdinizsə, "Milli Şura"nın mini aksiyasında əvvəldən axıra qədər dini şularlar səsləndirildi, yersiz, heç bir mahiyyət kəsb etməyən bu sūarlar birbaşa dövlətçiliyimizə qarşı yönəlmişdi. İndi gör ki mələkin ümidiñə qaldıq?

P.S. AXCP sədri Ə.Kərimlinin "siyasi mühabir" oyunlarında yenilik var. Agah olun! Baş cəbhəçinin "siyasi mühabir" oyunları bu dəfə onun müşaviri İlham Hüseynin əli ilə "reallaşdırılı". "Reallaşdırılı" deyəndə, yəni 15 min manat pulu hansısa müxalifətçidən şəxsən i.Hüseyn alır, Ə.Kərimliyə verir. Həmin adamı yad profillərlə özləri sosial şəbəkələrdə təhqir edirlər (guya hökumət adamları edilmiş kimi), mitinqdə bir-iki fotosunu çəkib xaricə göndərirlər.

1 oktyabr 2016-cı il

Rusiya Dövlət Ermitajında qərəzli müzakirə mövzusu konfransın gündəliyində çıxarılmışdır

“Şərq qapısı” qəzetinin verdiyi məlumatda görə, 26-29 sentyabr tarixində Rusiya Federasiyasının Dövlət Ermitajında şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçirilmişdir. Konfransın sentyabrın 29-a nəzərdə tutulan iclasında erməni alimi A.Akopyan (Moskva) və P.Petrovun (Kazan) “Şərqi Ermənistən xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbə” mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdu.

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıları məlumatlandırmış, burada fəaliyyət göstərən “Naxçıvan cəmiyyəti”nin



üzvləri və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölüməsinin alım və tədqiqatçıları “Şərq numizmatikası üzrə “ICON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsinə məktub göndərərək qərəzli yanaşmaya keskin etirazlarını bildirmiş, “Şərqi Ermənistən xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbə” mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdu.

ke zərbə” adlı məruzənin konfransın gündəliyində çıxarılmasını tələb etmişlər.

Etiraz məktublarında qədim Azərbaycan torpaqlarının “Şərqi Ermənistən” kimi qələmə verilməsinin elmi və tarixilik baxımından kobud səhv olduğu, ermənilərin Azərbaycan torpaqlarına, xüsusilə adları qeyd olunan xanlıqların əra-

zisində 1828-ci il tarixli Türkmençay müqaviləsindən sonra köçürüldüyü diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 1747-1828-ci illərdə Nadir şah imperiyasının süqtundan sonra Azərbaycan ərazilərində 21 xanlıq yaranmış, həmin dövrde nə Ermənistən adlı dövlət, nə de “Şərqi Ermənistən” adlı coğrafi ərazi olmamışdır. Adları çekişən xanlıqları isə Azərbaycan türkləri olan Qacarlar, Kəngərlilər, Ziyadəoglular, Cavanşirlər sülələsi idarə etmişlər. Həmin dövrde Ermənistən dövləti olmadığı üçün bu dövlət adından pul kesilməsinin mümkünzsizlüyü faktlarla konfransın təşkilat komitəsinin nəzərinə çatdırılmışdır.

Qeyd edək ki, bu məsələ bir dəfə də keçmiş Sovetlər Birliyi dövründə - 1971-ci ilde gündəliyə getirilmişdir. Həmin dövrde Rusiya Dövlət Ermitajının hazırlı direktoru akademik M.B.Piotrovskinin atası B.Piotrovski “Redaksiyaya

məktub” sərlövhəli məqaləsində Azərbaycan xanlıqlarına məxsus pul sikkələrinin mənimsənilməsini mümkünzsiz və elmi yanlışlıq hesab etmişdi. Məsələnin ikinci dəfə gündəliyə getirilməsi Rusiya Dövlət Ermitajının və şəxslərin onun direktoru akademik M.B.Piotrovskinin tarixə saxtakar münasibətinin və açıq-aşkar ermənipərest mövqeyinin nəticəsi idi.

Haqlı tələb və etirazlardan sonra “Şərq numizmatikası üzrə “ICON” 2-ci Beynəlxalq Konfrans”ın Təşkilat Komitəsi A.V.Akopyanın və P.N.Petrovun təqdim etdikləri “Şərqi Ermənistən xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbə” adlı mövzunu konfransın gündəliyindən çıxarılmışdır.

Bu, ermənilərin öz havadarlarının dəstəyi ilə saxta tarix yaratmaq cəhdinin növbəti dəfə iflasa uğramasıdır.

“Migrantlar arasında qızlar daha çox diskriminasiyaya məruz qalır”

“Dialogdan imtina insan dəyərlərinə, gələcəyə də yox deməkdir. Ona görə də hər zaman dialoqa üstünlük verməliyik.” SIA-nın məlumatına görə, bunu beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önemi davamlı inkişafın əsası kimi” mövzusunda dəyirmi masada Bolqaristanın vüse-prezidenti Marqarita Popova deyib. O bildirib ki, bu gün dünyanın edaletə, dəhlən bir həyata ehtiyacı var: “Məneviyyat həmişə qalib gəlib və biz riyakarlıqdan uzaq olub, mənəvi dəyərləri dəstəkləməliyik. Öz gələcəyimizi özümüz qurmalıyq”.

Bolgaristanlı rəsmi bu mənəda Bakı forumunun əhəmiyyətini vurğulayıb. Onun sözlerine görə, bu tədbir vacib mövzuların müzakirəsi üçün əlverişli meydandır. BMT Baş katibinin



müavini, Avropa və MDB üzrə regional bürosunun direktoru Cihan Sultanoğlu bildirib ki, dünyada migrantların sayının artması müşahidə olunur. Son illər beş milyon suriyalı yerdəyişməyə məruz qalıb. Türkiyə dünyada ən çox qəçqin qəbul edən ölkədir. Bu ölkədə iki milyon yarım qəçqin var, onların bir hissəsinin türkçə danışa bilməməsi çox pis haldır, xüsusi təhsil alanlar üçün bu, çətinlik yaradır.

O bildirib ki, mqrasiyanın ölçüsü bir sərənlərə çağrışdır ve mqrantları qəbul edən ölkələrə yardım lazımdır: “BMT bu məsəlenin həlli yollarını müzakirə edib. İnsan kapitalını qoru-

maq üçün ilk növbədə insan hüquqlarını qorunmayıq. Biz uzunmüddətli və qısamüddətli tədbirlər vasitəsilə mqrasiya problemlərini həll edə bilərik”.

BMT Baş katibinin köməkçisi Rəşid Xalikov isə deyib ki, mqrantlar diskriminasiyaya, ksenofobiya məruz qalır, təhsil və səhiyyə xidmətlərində istifadə edə bilmirlər: “Migrantlar sırasında daha çox qızlar diskriminasiyaya məruz qalır”.

BMT rəsmisi əlavə edib ki, bu insanları qəbul edən ölkələrə daha çox yardım etmeli, mqrantlar üçün iş yerlərini açılmışına nail olunmalıdır: “Bu insanlar həmin ölkənin inkişafına öz tohfələrini vere bilərlər. Bu, hələ də humanitar məsələ olmaqla yanaşı, həm də bir çəgirişdir. Onların problemi uzun müddətdir həll olunmur. Dövlət qurumları, QHT-lər, özəl sektor bu istiqamətdə birgə işləməlidir”.

“Media olmadan müharibə və sülh mümkün deyil”. SIA-nın xəbərinə görə, bunu Xorvatiya Respublikasının sabiq prezidenti Ivo Josipović V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində höyata keçirilən “Jurnalistikin informasiya dövrünə transformasiyası və onun sivilizasiyalara rast dialogun təmin edilməsində rol” mövzusunda Dəyirmi Masada çıxışı zamanı deyib.

O bildirib ki, soyqırımı və müharibələrin hamısı media vasitəsilə baş verir: “Bunun yanaşı, sülh də media vasitəsilə həyata keçirilir. Medianın auditoriyaya çıxışı çox genişdir. Anonimlik mediada mənfi tərəflərdən sayılır. Biz dialoqlar vasitəsilə jurnalistikin yüksək standartlarını elde etməliyik. Media biznes olarsa, onun missiyası düzgün olmaz. Mediada monopoliya olmamalıdır. Media müstəqil, lakin nizamlayıcı olmalıdır. Medianın azadlığı çox vacibdir və media muktiqulturalizmi təbliğ etməlidir. V Bakı forumu da elə məhz bu məsələyə xidmət edir”.

Vyetnam Prezidentinin köməkçisi: “Azərbaycan dünya miqyasında çox mühüm rol alyanı olan ölkələrdən biridir. Biz davamlı inkişaf üçün zəruri insan potensia-



linin formalasdırılması problemlərini müzakirə edirik. V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən bu tədbir xüsusi önem daşıyır. Bilirsiz ki, davamlı inkişaf etməkdə olan hər bir dövlət üçün vacibdir, eyni zamanda bu inkişafın istiqamətləri düzgün müyyənləşdirilməlidir”. Bu fikirləri SIA-ya açıqlamasında Vyətnam Sosialist Respublikası Prezidentinin köməkçisi Tran Quang Tiep bildirib.

V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən dəyirmi masanın əhəmiyyətindən danışan Tran Quang Tiep qeyd edib ki, davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyada beynəlxalq təcrübənin öyrənilməsi vacibdir: “Eyni zamanda bu məsələdə Azərbaycan təcrübəsinin öyrənilməsi de eyni dərəcədə əhəmiyyət daşıyır”.

Azərbaycanın bir milyondan artıq qəçqin və məcburi köçkünlər var və Ermənistən işgalçılıq siyaseti nətində onlar hüquqları kütłəvi şəkildə pozulub. SIA-nın məlumatına görə, bunu o m u d s - man Elmira



Süleymanova Beşinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qo-

Elmira Süleymanova: “Məcburi köçkünlərin təhsili üçün çox işlər görülüb”

runmasının önemi davamlı inkişafın əsası kimi” mövzusundakı dəyirmi masada deyib. E.Süleymanova bildirib ki, məcburi köçkünlərin təhsil alması, peşəye yiyələnməsi üçün ölkədə bir sərənətə yəhətə keçirilib. Ali məktəblərə qəbulda yüksək bal toplayanlar arasında məcburi köçkünlər də olub. O vurgulayıb ki, erməni təcavüzü nəticəsində Azərbaycanda bütün sahələrə olduq kimi, təhsil sahəsinə de ciddi ziyan dəyib, təhsil müəsissələri dağıdırıb. Miq-

erənilərin ateşkəsi pozması nəticəsində həlak olanlar arasında məktəblilər də var. Omibusman deyib ki, məcburi köçkünlərin hüquqlarının pozulmasına dair beynəlxalq qurumlara dəfələrlə bəyanatlar ünvanlaşa da, problemin həllinə dair konkret bir cavab almayıb. Pensilvaniya Dövlət Universitetinin əməkdaşı Yael Varşel bildirib ki, ele etməliyik ki, təhsil ocaqları mqrantların da üzüne açıq olsun: “Çalışmaşılıyiq ki, qlobal şəkildə savadlılığı artırıq. Miq-

rantlar arasında savadsızlığı aradan qaldıraq. Həmçinin, beynəlxalq ictimaiyyət olaraq təhsil modelləri hazırlanılyiq və onlar beynəlxalq xarakter daşımılmalıdır ki, mqrantların da maraqlarına xidmət edə bilsin”. Misirin Əli-Ummal Universitetinin rektoru Abdelrahman Əli Saad Misirin bu sahədəki təcrübəsini bölüşüb, Misirin iqtisadi çətinlikləri olmasına baxmayaraq qəçqin, məcburi köçkünlərin məsələlərinə həssas yanaşdıqlarını deyib.

Azərbaycan dostluq və qardaşlıq məkanıdır

Müstəqillik tariximizdə ölkənin gələcəyinə yönəlmış inkişaf strateyi Azərbaycanın dünya miqyasında tanınmasına, onun nüfuzunun artmasına gətirib çıxardı. Ölkəmizin siyasi, iqtisadi, mədəni və s. sahələrində olduğu kimi, idmanın inkişafı ilə də bağlı ardıcıl, məntiqli, qərar və tədbirlər həyata keçirildi. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarına, birinci Avropa Oyunlarına, "Formula - 1" və digər yarışlara ev sahibliyi etməsi müstəqil Azərbaycanın idman tarixinə qələbə kimi daxil oldu. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı.

Azərbaycan tarixi qələbə qazandı və idmançılarımız 21-i qızıl olmaqla 56 medala sahib oldu, ölkəmizin gücünü, potensialını və təşkilatlıq qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələn qonaqlar, iştirakçı dövlətlər gözleri ilə gördülər ki, Azərbaycan müasir və dinamik inkişaf edən demokratik ölkədir: "Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq-abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyadanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu oyunlarda fəal iştirak etmiş könüllüler öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər".

Təhlükəsizlik tədbirlərin görülməsi, qonaqların yüksək səviyyədə rahatlığının temini, viza rejimi və s. məsələlərə xüsusi diqqət ayırdığından qonaqların təessüratları da yaddaqalan oldu. Sabitlik, əmin-amianlıq, dostluq və qardaşlıq şəraitində baş tutdu bəy oyunları. "Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir" -deyən Azərbaycan Prezidenti çıxışlarının birində belə vurğulmuşdur: "Bəzi hallarda binaların arasında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisi-

lahlı insana rast gelmək mümkün deyildi. Yeni budur bizim yanaşmamız".

İSLAM HƏMRƏYLİYİ OYUNLARI ÖNƏMLİ BEYNƏLXALQ YARISLARDAN BİRİ KİMİ TARIXƏ DÜŞƏCƏK

Zamanın axarında Azərbaycan daha bir beynəlxalq tədbirə 12 may 2017-ci il tarixinə əlit bir idman yarışına ev sahibliyi edəcək. Bu, IV İslam Həmrəyliyi Oyunlarıdır. 21 idman növü üzre 57 ölkənin 6000-ə yaxın idmançısının mübarizə aparacağı oyunların başlanmasına artıq on ay qalır. Məlumdur ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi idman Federasiyasının VIII Baş Assambleyasında səsverme zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmiş ve qərar yekdiliklə qəbul edilmişdir. IV İslam Həmrəyliyi Oyunlarının programına 20 idman növü, o cümlədən, Azərbaycanın milli idman növü olan zorxana əlavə olunub. Bakıda keçirilecek İslam Oyunları bütün dünyada müsəlmanlar arasında birləşdirən təqdimatlar və oyunların yayımı ölkəmizin dünyaya tanıtılması, Bakının gözəlliyyinin nümayishi, tarixi və mədəni ərəfəsinin təbliğü üçün geniş imkanlar yaradır.

həm də birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etməsi bunu söyleməyə əsas verir. Həm dünya, həm islam aləmi üçün çox ənənəvi idman yarışması olan IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirən ölkə başçısı bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrin səfərbər olunacağını bildirib: "Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməye hazırıq, buna qadirik".

İslam Həmrəyliyi Oyunları ənənəvi beyn-



Azərbaycanın ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etməsi bu oyunlarında böyük əks-səda doğuracağına inam yaradıb. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təyin edilməsi bu qardaşlıq və birləşdiriciliyin bariz nümunəsidir. Hazırlıq mərhələsindəki təqdimatlar və oyunların yayımı ölkəmizin dünyaya tanıtılması, Bakının gözəlliyyinin nümayishi, tarixi və mədəni ərəfəsinin təbliğü üçün geniş imkanlar yaradır.

Nəzakət ƏLƏDDİNGİZİ

Humanitar Forum sülhə, əmin-amanlığa xidmət edir

İctimai təşkilat rəhbərləri Humanitar Forumun Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu bildirdilər

Bakıda keçirilən Humanitar Forum dünya mediasının əsas diqqət çəkdiyi mövzuya çəvrilib. Sayca 5-ci dəfə keçirilən forumda dünyanın tanınmış ictimai-siyasi xadimləri, hökumət nümayəndələri və alımlar iştirak edirlər. Söhbət etdiyimiz vətəndaş cəmiyyəti institutlarının rəhbərləri beynəlxalq forumun Bakıda keçirilməsinin müümət əhəmiyyətə malik hadisə olduğunu bildirdilər.

Azərbaycan Demokratik İslahatların İnkışafı Mərkəzinin sədri Cavid Şahverdiyev:

- Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlarının hamisi sülhə, əmin-amanlığa, insanların dinc və təhlükəsiz yaşamalarına hesablanıb. Dünyada gedən proseslər tələb edir ki, humanitar sahəyə daha böyük diqqət göstərilsin. Əksər ölkələri eyni məqsəd uğrun-

da bir araya toplayan beynəlxalq tədbirlər bu baxımdan daha aktual əhəmiyyət daşıyır. Bakının be-



mətbəər beynəlxalq humanitar forumlara ev sahibliyi isə təsadüfi deyil. Mütəmadi olaraq, Bakı beş tədbirlərə ev sahibliyi edib. Məsələn, 2014-cü ildə Bakıda keçirilən axırıcı forumun məhiyyəti, tarixi əhəmiyyəti barədə aparılan təhlil və keçirilən diskussiyalar, bir daha göstərdi ki, əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. 2011, 2012, 2013 və 2014-cü ildə keçirilən beş tədbirlər məhiyyəti etibarilə geniş və tarixi

əhəmiyyət daşıyıb. Beş tədbirlərde müxtəlif ölkələrin siyasi qüvvələrini təmsil edən şəxslərin fikir mübadiləsi aparmaqla yanaşı, həm də bu və ya digər məsələlərdə digər üzvlərin təcrübəsindən de yaranan məsələləri dəyişdirən təcrübəsini bölüşür. Hər il Azərbaycanda keçirilən bu kimi tədbirlərdə iştirak edən xarici qonaqların sayılarının artırılması, müzakirələr və verilən təkliflərin aktuallığı toplantıların nüfuzunu artırır. Sanki bu forumlar artıq Davos Forumunu xatırladır. Bundan savayı, forum iştirakçıları Azərbaycanla əyani tanış olurlar, ölkəmizdə aparılan iqtisadiyyası və sosial isləhatlarla tanış olurlar, bir sözə, ölkəmizin nəyə qadir olduğunu öz gözləri ilə görəmək imkanı qazanırlar. Bu da, onu deməyə əsas verir ki, Azərbaycan bununla uğurlu bir layihəyə imza atmayı bacarıb. Azərbaycan üçün forum ölkə həqiqətlərinin yayılması və xüsusən də, dünyada təsirləri olan insanlara çatdırılması baxımdan əhəmiyyətli dir.



"XXI-ci əsrin Qadınları" İctimai Birliyinin sədri Mahira Əmir Hüseynova:

- Humanitar Forumun Bakıda keçirilməsi əlamətdar hadisədir. Tədbirin keçirilməsi ənənəye əsaslanır ki, bu da hər bir azərbaycanlı qurur hissi doğuran hadisədir. Bu cür beynəlxalq forumlar vasitəsilə Azərbaycan bir daha dünyaya özünün mədəniyyətini, mədəniyyətini, ənənələrini çatdırılmış olur. Azərbaycanın regionda və eləcə də, bölgədə sülhün forma-

laşmasında rolü və o cümlədən, erməni işğalı ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq imkanı olacaq. Forum çərçivəsində aparılacaq diskussiyalar və fikir mübadiləsi humanitar əməkdaşlığın dərinleşməsinə xidmət edəcəkdir. Həm də bu səpkidə humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması dünyada mövcud olan ziddiyətlərin, milli münasibətlərin aradan qaldırılmasına yardımçı ola bilər. Beş tədbirlər vasitəsilə dünyada baş verən münasibələrin həllində də irəliləyişə nail olmaq mümkündür. Bütün mühərbiyələrin sonu danışqlardan keçib. Bu, artıq beynəlxalq aləmdə ənənəvi bir formata əsaslanır. Multikulturalizm Azərbaycanda həyat tərzdır. Əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasında dəstluq və həmərəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərek.

GÜLYANƏ

1 oktyabr 2016-cı il

Azərbaycan perspektivli turizm ölkəsidir

Məlum həqiqətdir ki, turizm artıq bütün dünyada ən gəlirlər sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Yaradılan iqtisadi sektor özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulması ilə göstərir.



Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsizm cəlbəcili turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bu sahənin inkişafı hər bir ölkə üçün prioritet istiqamət kimi qəbul olunduğundan, Azərbaycan üçün də önemlidir. Hər bir ölkəyə turist axınının çox olması, onun iqtisadiyyatının inkişafı deməkdir. Ele bu baxımdan, xarici valyuta axınıni getirən turizm sahəsinin inkişafına dövlət tərəfindən mühüm diqqət ayrırlı. Ölkəmizdə müvəffəqiyyətə həyata keçirilən iqtisadi layihələr, dövlət proqramları Azərbaycanın son on ildə qazandığı uğurların davamlılığını şərtləndirir və ölkənin dünyada dinamik iqtisadiyyata malik ölkə kimi qiymətləndirilməsinə imkan yaradır.

Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə turizmin müxtəlif növlərinin inkişaf etdirilmesi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədönlü işlər görüllüb. Son 12 ildə ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilmesi dövətin bu sahənin inkişafına xüsusi diqqət ayırdığıni bir daha sübut edir.

Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə sefərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilmesi, müasir turizm infrastrukturun yaradılması və sair sahələrdə məqsədönlü tədbirlər həyata keçirilir. Coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik abidələri ilə yerli və xarici turistlərin diqqətini özüne cəlb edən regionlarda turizm nümayiş obyekti sayılan bir sıra tarix-mədəniyyət abidələrinin bərpası və mühafizəsi, mehmanxana və otellərin müasir dünya standartlarına uyğunlaşdırılması, turizm sahəsində beynəlxalq standartlara cavab veren turizm obyektlərinin tikilməsi və sair proseslər reallaşdırılır.

1999-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Turizm haqqında

Azərbaycan Respublikası Qanununun tətbiq edilmesi haqqında" Fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar ediləcək yenənələrə dövət siyasetinin principlərini, turizm fəaliyyətinin əsaslarını müəyyənələşdirdi. Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə tekan verəcək "Azərbaycan Respublikasında Turizmin inkişafına dair 2008-2016-ci illər üçün Dövlət Programı", "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Programı" və s. hazırlanı. Turizm sahəsində əldə olunan nailiyətlər, həyata keçirilən dövlət proqramları və layihələr turizm sahəsində böyük uğurlara səbəb olub.

Son dövrlərdə ölkəmizdə turist sayının artması turizm sferasına cəlb olunan maddi, əmək və maliyyə resurslarının həcmi də artırmışdır. Bu da iqtisadiyyata öz təsirini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurguladığı kimi, "qeyri-neft sektorlu bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsinə təşkil edir. Biz buna nail olmuşuq və gələcəkde, əlbəttə, çalışmalıq ki, qeyri-neft sektor bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun".

Qeyd edək ki, ilin çox hissəsini iş başında keçirən insanlar məzuniyyətə çıxan zaman, şəhərin sə-

küyündən uzaq olmaq istəyir və istirahət gözəl məkana seçirlər. Məhz həmin səbəbdəndir ki, ilbəl dünyada turistlərin sayı və turizmdən qazanan valyutanın həcmi əsaslı sualtıdır. Beynəlxalq Turizm Təşkilatının məlumatına görə, digər sənaye sahələri ilə müqayisədə turizm sənayesi inkişaf tempine görə ilk yerlərdən birini tutur. Turizm DMM-in 12 faizi verir, 2002-ci ildə turizmdən əldə edilən gelir 474 milyard dollara çatıb. Məhz turizm bir çox ölkələrə iqtisadi böhranı yumasılmaya, iqtisadiyyatın digər sahələrini inkişaf etdirməye imkan verir. Turizm zəruri ictimai funksiyani yərini yetirir, əhalinin məşşulluğunu təmin edir. Beynəlxalq Turizm Təşkilatının qiymətləndirməsinə görə, hazırda dünyada 260 milyon insan turizm işi ilə məşğuldur. Proqnozlara görə, 2020-ci ildə turistlərin sayı 1561,1 milyon nəfərə çatacaq. Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssislərinin proqnozlara görə, 2020-ci ildə 2000-ci ilə nisbətnə səyahət edən turistlərin sayı 1,6 mil-

edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur. Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təhlükət işlərinin gücləndirilmesi, 2011-ci ildə etibarən BƏT-de təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də, 2015-ci ilin

regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilib. Bu gün dünya standartlarına cavab verə biləcək kurortlarımız var - Şahdag və Naftalan kurortu, Qalaaltı Müalicəvi Kurort Mərkəzi, Duzdağ Kurort Mərkəzi. "Şahdag" Qiş-Yay Turizm Kompleksi



noyabr ayından etibarən BƏT vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılmasına göstərir.

Həyata keçirilən uğurlu turizm siyasetinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul

olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında "Turizm sahəsində eməkdaşlıq haqqında" hökumətlərə rəsədi saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Ölkəmizin çoxlu sayda turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-ye üzv ölkələrde respublikamızın tanınmasına və turizm potensialının təbliğine geniş imkanlar açır.

Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir. Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanların həyat səviyyəsinə yüksəlməsinə və mənəvi zənginləşməsinə kömək edir.

Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgelərində cəmləşib. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hoteller fəaliyyət göstərir. Ölkəmizin turizm siyaseti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı

Azərbaycanda ilk dağ-xızək kurortudur. Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - "Tufan" Dağ-Xızək Yay-Qış İstirahət Kompleksidir. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılıb. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidmətlərinin göstərilməsi ilə meşğul olur.

Turizmin inkişaf etdirilmesi üçün, ilk növbədə, beynəlxalq aləmdə ölkənin tanidlılması, nüfuza sahib olmasına töhfəsi. Azərbaycan hökuməti illərdir ki, ölkənin tanınması üçün beynəlxalq forumlarda, tədbirlərde iştirak etmək yanaşı, artıq olduqca mühüm tədbirlərə ev sahibliyi edib. Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də buraya istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Azərbaycanda turizmin inkişafına təkan verən amillərden biri ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpoziumlar və müxtəlif görüşlər ölkəmizin tanidlmasını istiqamətində uğurlar sırasındadır. Dünya ölkələrinin mətbü organlarında dərc olunan məqalələr, eləcə də, telekanallarda yayımlanan verilişlər ölkəmizin təsviri baxımından önemlidir. Həmin veriliş və məqalələrdə Azərbaycanın turizm potensialı, qədim tariximiz, zəngin mədəniyyətimiz və rəngarəng mətbəximiz haqqında ətraflı məlumatlar verilir. Ölkəmizdə uğurla keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsi, "2015-Bakı" ilk Avropa Oyunları, V Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, "Formula 1" yarışlarını və s. beynəlxalq tədbirlər də Azərbaycanın turizm imkanlarının geniş məkanda tanımmasına böyük yollar açır.

Bütün bunlar göstərir ki, Azərbaycana gələn turistlərin sayı artan temple inkişaf edir. Bu sahədə görülen işlər ondan xəbər verir ki, yaxın gelecekdə Azərbaycanın qüsursuz bir turizm ölkəsinə çevriləcəyi şübhəsizdir.

ZÜMRÜD

Hər bir dövlət müstəqillik gününü özünəməxsus şəkildə qeyd edir. Adətən bu kimi tədbirlər də ölkənin əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Mahiyyətcə təcavüzkar olan Ermənistanda militarist olduğunu dünyaya göstərdi. "Müstəqil" olmalarının 25 illiyinə həsr edilmiş hərbi paradda ermənilər Rusyanın "İskəndər" operativ-taktiki raket komplekslərini də nümayiş etdiriblər. Erməni kütləvi informasiya vasitələri həmin tədbirlə bağlı bundan başqa bir şeydən yazdır. Çünkü nailiyyət yoxdur. Özü də bu faktdan Azərbaycana meydan oxumaq üçün istifadə etməyə çalışırlar. Reallıqda isə rəsmi İrəvanın növbəti dəfə xalqı fəlakətə apardığından danışmaq olar. Müxtəlif səbəblərə görə Ermənistən öz təhlükəsizliyini yeni silahlarla nəinki təmin edə bilməz, hətta özünü daha mürəkkəb situasiyaya düşər etmiş olar. Yekunda isə uduzan və itirən erməni xalqı olacaq. Tarixdə növbəti dəfə!

Başqasının silahi: İrəvanın ümid yeri

Çoxdan məlumdur ki, militarizm erməni dövlətçiliyinin mahiyətindədir. 25 ildir ki, bütün dünya Ermənistənən bəşəriyyətə heç bir yeni sosial, siyasi, mədəni və iqtisadi dəyər verməməsinin şahidi. Bu qondarma ölkənin yalnız müharibə, terrorçuluq və başqa xalqların mədəniyyətinə sahib çıxmama cəhdlerindən başqa sözü olmayıb. Əlavə olaraq "soyqırımı" deyərək, göz yaşları axıtmadə davam edirlər. Aprel müharibəsindən sonra isə erməni cəmiyyətinə bir çaxnaşma düşdü ki... Hələ də onun şokundan ayıla bilmirlər.

İndi Ermənistən dövləti havadarlarından daim kömək və hərbi güc gözləyən forpostu xatırladır. "Müstəqillikləri"nin 25 illiyinə hesab edilmiş hərbi şou bunu bir daha təsdiq etdi. Təsəvvür edin, Rusiya öz istehsalı olan "İskəndər" taktiki raketlərini İrəvana nümayiş etdir-



nın qarşısı alınırsa, üstəlik, həmsədrlər sırasında ona bu işdə yardım edənlər varsa, hansı sülh danışıqlarından söhbət gedə bilər? Rəsmi İrəvan açıqca Azərbaycanı hərbi zərbələrə hədələyir, hətta neft-sənaye kompleksini və neqliyyat marşrutlarını vurmaqdan dəm vurursa, münəqışə necə həll edile bilər? (bax: məs., "İskəndəri" pomoqut Armeniia prinuditlı protivnika k miru - ministr oboroni / "EADaily", 26 sentyabr 2016).

Bələ çıxır ki, reallıqda Moskvadan İrəvana yeni silahları nümayiş etdirməsinə razılıq vermesinin daha çox global geosiyasi konteksti var. Kreml ermənilərin özünə qarşı olan narazılığını azaldır. Aprel ayındaki dördüncü mühəribədən sonra bir sıra KİV orqanları antirusiya isterikası yaratmışdı. Görünür, Qərbin sifarişi ilə Ermənistəndəki "beşinci kolon" xüsusi təbliğat kampaniyası aparır. "İskəndər"lər bunun qarşısını almağa xidmet edə bilər.

Bundan rəsmi İrəvan da təbliğat üçün istifadə etmək imkanı elədə edir. Serj Sarkisyan göstərir ki, Rusiya onu dəstəkləyir və hətta ən müasir silahları belə Moskvdan ala bilir. Paralel olaraq, daxidə korrupsiya ilə mübarizə aparmaq görüntüsü yaradan Ermənistən hakimiyəti növbəti seckidə üstünlük əldə etməyə zəmin hazırlayıb. İndi bəzi ekspertlər S. Sarkisyanın bir sıra siyasi qüvvələri birləşdirməyə çalışdığından yazırlar (bax: məs., Nairi Ayrumən. PanArmenie: plan Serja Sarkisəna / "Lragir.am", 24 sentyabr

Ermənistən "İskəndər"ləri: təhlükəsizliyə təminat, yoxsa yeni problemlər?

məyə icazə verir, ermənilər dərhal Azərbaycana qarşı müharibədə qələbə qazanacaqlarını bəyan edirlər. Özü də yalnız meşşən erməni yox, analitiki, eksperti, siyasetçisi, məməru müharibədən bəhs edir (bax: GKS-ministr: Postavki "İskəndərov" ostudət qoreçə qolovı və Baku / "EADaily", 23 sentyabr 2016).

Bunlar, hər şeydən əvvəl, Ermənistən rəhbərliyinin Azərbaycandan qorxduğuna dələlət edir. Aprel ayında qısa zamanda Azərbaycan Ordusunun güclü zərbe endirərək erməni əsgərlərini çəşbaş salması onlara kiminle düşməncilik etdiklərini anlatdı. Hadisədən sonra rəsmi İrəvanın yeni silahlarla bağlı tez-tez Moskvaya irad tutması da məhz həmin məqamlı izah edilir. Ermənistən rəhbərliyi yararsız idarəetmə üsulunu, bərbəd xarici siyasetini, ordu-da baş alıb gedən korrupsiya halalarını ört-basdır etmək üçün Rusiya ilə Azərbaycan arasında işbirliyi dəlilət etdi. Birinci, hərbi eməkdaşlığın olduğunu dəm vurur, özüne haqq qazandırmağa çalışır. Erməni siyasi-hərbi dairələri belə təqdim edirdilər ki, əger Rusiya onlara yeni silah versə, vəziyyət tamamilə başqa cür ola bilər.

İndi "müstəqilliyyin 25 illiyində"

(əslində, Ermənistən müstəqil deyil, suverenliyinin olmadığını hətta erməni analitiklər belə açıq etiraf edirlər) yeni raketlər nümayiş etdirmək gələn müdafia məsələsini həll etdiklərini bəyan edirlər. Təbii ki, belə sadələvh fiqirlərə yalnız axmaqlar inana bilər. Şübə yoxdur ki, "İskəndər"lər, ilk növbədə, Ermənistən cəmiyyəti üçün şou obyektinə əvirlidilər. Paraddan sonra silahlar Rusyanın Ermənistəndəki hərbi bazasına aparılıb. Orada da onları toz basacaq. Erməni obivatədə isə belə psixoloji əhval-ruhiyyə yarandı ki, Ermənistən neinkin özü-nüümüdafiə, hətta Azərbaycanda istənilən hədəfi vurmaq imkanına belə malikdər.

Ciddi insanlar üçün bu, olduqca gülünç iddiadır. Birincisi, müasir dövrə hənsəsə dövlətin başqasının ərazisinin dərinliklərində hədəf vurmaşı yüksək səviyyədə siyasi qərarın nəticəsi ola bilər. Ermənistən üçün belə bir qərarın verilmesi ehtimalı çox azdır, çünki kimse onun ərazisine hücum etmir. İkincisi, ABŞ və Rusiya kimi dövlətlər yüksək dəqiqliyə malik silahlarla belə ərəb ölkələrində tutarlı nailiyyət əldə edə bilmirlər. Bu o deməkdir ki, müasir müharibədə güclü raket texnologiyaları hələ heç na demək deyil. Üçüncü-

sü, Azərbaycan Ordusu Ermənistən ərazisində istənilən hərbi obyekti real olaraq məhv etmək imkanına malikdir. Çox qısa müddədə paytaxt İrəvan da daxil olmaqla bütün obyektləri yerlə-yeşən edə bilər. Azərbaycan Silahlı Qüvvələri həm hərbi-texniki, həm silah təchizatı, həm də şəxsi heyətin hazırlığı səviyyəsində görə Ermənistən ordusundan qat-qat güclüdür. Bunu aprel döyüşləri bir daha sübut etdi. Azərbaycanın istənilən nöqtəsini vurmaqdən danışmaq həmin səbəbdən boşboğazlıq və ideoloji cəfengiyatdır.

Təcavüzkarə dəstək: geosiyasi situasiyanın mürəkkəbəlaşması

Təbii ki, Ermənistən Qərbdən və Şərqi dən dəstək verilir. Forpostun havadarları onun hərbi potensialını artırmaqla məşğuldurlar. Lakin təcrübə sübut edir ki, Azərbaycan sistemli və düşünlülmüş surətdə hərbi qüdrətini artırır və bütün parametrlər üzrə düşümdən üstündür. Əslində, ermənilərin ritorikasından başqa bir əhəmiyyətli özəllik öz təsdiqini tapır.

Neçə illərdir ki, Ermənistən guya sülh tərəfdarı olduğundan bəhs edir. Azərbaycanı günahlan-

dırı ki, barışmaq istəmir. "İskəndər"lərini Azərbaycanla münasibətlərdə əsas argument kimi təqdim etməyə çalışan bir hakimiyət nə dərəcədə sülhpərvərdir? Heç bir dərəcədə sülhpərvər deyil və eksinə, onun işğalçılıqdan başqa əməli yoxdur. Görəsən, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu məqama necə reaksiya vərəcəklər? Deyəsən, hələlik heç bir münasibet bildirilməyib.

Reallıqda isə Moskvadan so魯şulmalıdır ki, həmsədr ölkələrindən biri təcavüzkarə "İskəndər" kimi güclü silahlar verməkdə həsi məqsədi güdür və bu, vəsítəlik funksiyasına nə dərəcədə uyğundur? Daha sonra, daim hərbi balansdan danişan Qərb neyə görə rəsmi İrəvana yeni raketləri almışla vəziyyəti mənfiyə tərəfdeyi təhlükəsi yaratdığı barədə xəbərdarlıq etmir? Özünü ədalətlili sayan Vaşinqtondan niyə səs çıxmır? Bu suallar hələlik cavabsızdır. Ancaq onların fonunda aydınır ki, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistən militər siyasetini davam etdirməsinə elə bir etiraz, yaxud təpki yoxdur.

Vəziyyət belə davam etse, Minsk qrupunun vəsítəçi kimi heç bir əhəmiyyəti qalmayacaq. Təcavüzkarın yeni-yeni silahlar alması

2016).

Deməli, hərbi güc nümayishi daha çox Ermənistənən hazırlıq idtidarına xidmet edir. Bu isə müəyyən mənada Ermənistənən bağlı geosiyasi situasiyanı daha da mürəkkəbəşdirir. Bu mənada Qərbin bununla bağlı atacağı addımlar maraqlı doğurur. Bu barədə fikir bildirən bir sıra erməni ekspertləri yazırlar ki, "İskəndər"lərin hərbi paradda nümayiş etdirilməsinin Ermənistənən təhlükəsizliyinə heç bir aidiyəti yoxdur (bax: Akop Badalən. Kak İskəndəri oka-zalış in Armenii / "Lragir.am", 19 sentyabr 2016).

Başqa tərəfdən, yeni silahlanma Ermənistənən təhlükəsizliyi üçün yeni problemlər meydana gətirir. Çünkü Azərbaycan daha güclüdür və əks-tədbirlər görür. Son nəticədə aydın olur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamadıqda davam edir. S. Sarkisyan hakimiyətini saxlamaq üçün erməniləri daha mürəkkəb geosiyasi oyunlarının ağıuşuna atır. Oradan bütövlükdə erməni cəmiyyətinin salamat çıxa bilməsi ehtimalı çox cüzdır. Ermənistən yeni fəlakətlərin astanasındadır.

1 oktyabr 2016-cı il

Əli Kərimli lideri Fətullah Gülenin hansı tövsiyəsini icra edir?

"FETÖ'nün Azərbaycandakı baş imamı "təqiyə" tapşırığını yerinə yetirməklə, ictimai rəyin diqqətini üzərindən kənarlaşdırmağa çalışır

Son günlər AXCP sədri Ə.Kərimli nin nəzarətində olan mətbuatda, eləcə də sosial şəbəkədəki müxtəlif adlı səhifələrində onun "FETÖ" məsələsi ətrafindəki "günahsızlıq prezumpsiyası" cəhdləri yenidən müşahidə olunmaqdadır. Halbuki cəbhə sədrinin gülençi şəbəkə ilə iş birliyini təsdiq edən çoxsaylı faktlar dəfələrlə ictimai rəyin diqqətinə çatdırılıb. Maraqlı da budur ki, ölkəmizdə referendum ərafəsində Kərimliyə məxsus mətbuatda bu mövzuya barədə fikirlər, yazılar - guya onun "FETÖ", yaxud F.Gülenlə əlaqələrinin olmaması barədə irəli sürülen iddialar tamamilə yığışdırıldıq halda, indi bu mövzuya yenidən gündəmə gətirilib. Sual yaranır: Ə.Kərimli hansı səbəbdən sözügedən məsələdə "günahsız" olmasını "sübuta yetirmək" istəyir? Əslində, bu sualın cavabı kifayət qədər bəllidir...

**Onun bəlli cəhdləri
istədiyi nəticəni vermir**

AXCP sədri yaxşı bilir ki, "FETÖ" məsəlesi sıradan bir məsələ deyil və onun F.Gülen sektasına bağlılığı tam şəkildə sübuta yetirilərsə (əslində, bunu sübut edən faktlar kifayət qədərdir-R.N.), necə deyərlər, kitabı bağlanacaq. Məhz bunu əsas götürürən Kərimli işini "bərk" tutub, ona qarşı yönələn ittihamları hakimiyyətin üzərinə yuxarıca cəhdlər göstərir. Guya bu vəsiyyətə ictimai rəyin ittihamçı diqqətini özündən kənarlaşdıracağını düşünür. Amma onun bəlli cəhdləri istədiyi nəticəni vermir. Çünkü sünilik və siyasi artistizm dərhal özünü bürüzə edir. Bunu isə görməmek mümkün deyil.

Məsələn, "Gülen camaati"na məxsus sektanın öten əsrin 90-cı illərin əvvəllerində başlayaraq, Azərbaycana ayaq açımasına Əbülfəz Elçibeyin lideri olduğu AXC-nin əməyini gizlətməyə çalışan Ə.Kərimli unudur ki, bu təhlükəli sektanın bəlli səfərlərini təsdiq edən çoxsaylı videomateriallar var. Hətta güləncilər həmin videogörüntülərdə dəfələrlə öz dilləri ilə deyirlər ki, Əbülfəz Elçibeyin yaratdığı Xalq Cəbhəsi onları qonaq kimi ağırladı (qonaqladı), gəzdirdi və s.

**Bu nağılları alt-üst edən
realıqlar ortadadır**

Bütün bu və bu kimi digər çoxsaylı faktlardan sonra indi Kərimli və ətrafi Türkiyədə dərc olunan hansısa kitabdan, hansısa jurnalist təxəyyülünün məhsulu olan, faktlara, delilləre söykənməyə yazızlara, məqalelərə istinad edib özlərini təmizə çıxarmağa səy göstərilər. Lakin nə ictimai rey, nə də sağlam düşüncəli insanlar bu nağıllara inanır.

Ümumiyyətlə, "FETÖ" liderinin zaman zaman ölkəmizdə daha çox AXCP sədri Ə.Kərimliyə "stavka" etdiyini təsdiq edən amillər saysızdır. Əbəs yerə deyil ki, müstəqil araşdırmaçılar da bu mövzu ətrafında araşdırmaçlarını apararkən, qənaətə gəliblər ki, məhz 2003-cü il prezident seçkiləri za-



manı fetullahçılar Ə.Kərimlinin daxil olduğu seki ittifaqına gizli dəstək veriblər. Bu məqsədə F.Gülen elində olan texnoloqları vasitəsilə Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb.

**Əli Kərimli üçün əsas olan dini
məzhəb deyil, onun çirkin
maraqlarını təmin edən radikal,
dağıdıcı gedışlardır**

Digər tərəfdən, Ə.Kərimlinin "FETÖ" məsələsində izi itirməyə çalışdığını ince məqamlardan biri də onun öten il Nardaran hadisələrinə verdiyi dəstəyi olub. Bu məsələyə isə xüsusi diqqət ayırmaya dəyər. Məsələn, Nardaran hadisələrinin lideri "Müsləman Birliyi" radikal dini hərəkatının öndə gedənə Taleh Bağırvadə məzhəb baxımından şəhəri (əslində, onlar bu məzhəbə deyil, məzhəb adı altında terrora xidmət ediblər-R.N.) tutub. Lakin F.Gülenin "FETÖ" örgütü sünni qolunu tutaraq, radikal dini terror faktorunu yürütəməyə çalışıb. Necə deyərlər, terrorun milləti, dini və məzhəbi yoxdur.

**Bütün bunlar AXCP sədrinin uğursuz
özünüşürgətər cəhdləridir**

Apardığımız araşdırmadan da bu cür nəticə hasıl etmək olar - AXCP-nin Nardaranda mənzillənmiş bir qrup radikal dindarları dəstekləməsi heç də onun "FETÖ" tərəfdarı olmasına mane olmur. Bir daha təkrar etmək yerinə düşərdi ki, burada səhəbət dini-radikal sosial baza ilə işləməkdən gedir və bütün bunlar birbaşa Qəribin müəyyənləşmiş anti-Azərbaycan çevrələrinin, ermənipərest dairələrinin maraqlarına xidmət edir. Beləliklə, məsələ ondadır ki, bu cür klerikal dairələrə əməkdaşlıq AXCP sədrinə tapşırılmış xüsusi və gizli missiyadır.

Daha bir vacib fakt qardaş Türkiyədə iyul qiyamına cəhd olarkən, AXCP sədrinin sözügedən əməkdaşlıq "pisləməsidir". Təbii ki, bu da Kərimlinin özünüşürgətər addımı kimi anlaşılr. Yəni bu kimi taktikaldan - özünü qorumaq üçün "təqiyə"dən (dini risalələrdə çətinə düşdürüyən təmsil olunduğu dini, məzhebi gizlətmək və s.) istifadə olunması F.Gülenin məlum tövsiyələri arasında yer alır.

İndi de Ə.Kərimli bu vəsiyətən istifadə edir və üzərindəki günahını hakimiyyətin üzərinə yuxarıca cəhdler göstərməklə, aydan arı, sudan duru olduğunu nümayiş etdirməyə çalışır. Bütün bunlar isə onun ifşasını daha qabarlı şəkildə üzə çıxarmış olur. Necə ki, hazırda da bu proses gedir.

Rövşən
NURƏDDİN OĞLU



RÖVŞƏN
rovsen.rasulov@mail.ru

**Müctəba kişi
Əli Kərimliyə: "A gədə, qavaxdangəlmişlik eləmə!"**

Dədə yurdum Qəribi Azərbaycanın Zəngibasar mahalında, Yuxarı Necilli kəndində bəməzəliyi ilə seçilən Müctəba adlı bir aqsaqqal yaşayır. O kənd bizim kəndlə - Zəngilərlə, demək olar ki, çiyin-çiyinə idi, qonşuydu. Bu kəndləri ayıran Araz çayının qolu - Zəngi çayının üzərindən keçən taxta körpü idi. Amma rəhmətlik Müctəba kişi neinkı Zəngilərlə, elə o biri qonşu kəndlərde də məşhurydu. Hətta sözü-söhbəti İrəvana qədər gedib çıxmışdı. Toylardə, məclislərdə, şadyanalıqlarda, hətta yas yerlərində həmişə yuxarı başda olardı. Bir dəfə molla danışanda, o biri dəfə Müctəba kişi danışardı və yalnız bəməzəliyi ilə deyil, həm də iibrəverici sözləri, kəlamlarıyla.

Rəhmətlik Müctəba kişi elə-bəle yadına düşmədi. Onu və sözlərini yadına salan bir məsələ bu köşə yazısını yazmağa vadar etdi. Məsələ isə yene də siyaset məsələsidir. Amma həmin məsələnin əsas mögzinə keçməmişdən qabaq bir hadisəni danışmaq istərdim. Demək, günlərin bir günü Müctəba kişi yayın cırcırma vaxtında kəndimizin məscidində çıxbı öz kəndinə - evinə sarı gedirmiş. Hava o qədər istiymiş ki, hamı evinə girmiş və axşamın serinini gözleymiş ki, həmin vaxt bayırı çıxın. Zəngi çayının yanından keçəndə, keçir salxım söyüdün altına və çayın serin suyu ilə üz-gözünü yuyub sərinləyir. Birdən görür ki, Yuxarı Necilli kəndindən bir uşaq qan-ter içinde qaça-qaca gəlir buna sarı və çatar-çatmaz deyir:

-Müctəba emi, a Müctəba emi!

Müctəba kişi də soruşur: a bala, kimin gədəsisiən, nolub əyyə? O da qayıdib deyir:

-Sərvənlərdən Kor Midoşun oğluyam da bə, Ərroşam, elə səni axtarırdım deyəm ki, əviyin anbarından iki meşə taxılı oğurradılar!

Dünyagörmüş Müctəba kişi, barmağını dışladı və başa düşdü ki, burada nə isə belə deyil, tutur Ərroşun qolundan və soruşur:

-Bə dədən hardadı a gəde?

Ərroş da qayıdib deyə ki, elə sənin evindən təzəcə çıxdı...

Nə isə, rehmetlik Müctəba kişi Ərroşdan bərk-bərk yapışış, teləm-tələsik gedir evinə tərəf və görür ki, həqiqətən də, anbarında bir neçə kisə taxıl yoxa çıxıb. O, Ərroşdan şübhələnir. Çünkü Ərroşun atası Kor Midoş kənddə və ətrafdə oğru kimi tanınır. Hətta uşaq vaxtı Qələm arvadın bağına nar oğurlوغuna gedərən, budağın biri gözünü vurub çıxarmışdı. Məhz bundan sonra ona Kor Midoş ayamasını qoyubular. Onun oğlu Ərroş da oğru kimi tanındığına görə, hamı onlardan ehtiyat edərmiş, toyuq-cücəsini, yumurtasını və s. gizlədərmiş. Müctəba kişi isə barmağını ona görə dişləyir ki, Ərroş özünü itirərək, atasının yenice onların evində çıxdığını ağızdan çıxarmışdı.

Deme, Kor Midoş taxıl kisələrini oğurlamamışdan önce işlərini planlayıbmış. Müctəba kişinin evini qaralayan Kor Midoş oğurluğu günorta namazı vaxtına salıb ki, kişi Zəngilər kəndindəki məscidə getsin, qonşular olsunlar və o da rahatca şəkildə evin anbarına girib işini görüsün. Üstəlik, oğlu Ərroşu da göndərən "palundraya" ki, birdən işdi-qəziyədi, Müctəba kişi rastına çıxsa, onun başını qarışdırınsın. Bax beləcə, aqsaqqal bu işin üstünü açır və dayanmadan Ərroşla birgə gedir Kor Midoşun dalınca. Oğrunu yolda oğurlanan kisələrle birgə tutan Müctəba kişi başlayır onları danlamağa, tənbəh etməyə ki, bu yaşa geldin, hələ də əyri əməllərindən el çəkmədin-filan. Gözünə döndüyüm Kor Midoş da qayıdib nə desə yaxşıdı?

- A Müctəba emi, dədəm Kel Diloşun urfu haqqı uşaqla gedirdim Zəngilər məscidinə namaza, sənin evinin qabağından keçəndə, gördüm ki, iki Vedi kürdünən bir İrəvan erməni sənin taxılıni oğurruyub aparırlar üzüshəhərə. Uşağı yolladım sənə xəbər versin, mən de onları qoyladım, soyra da oğurru taxılları yığıdım arama ki, axşam düşəndə özüyə qaytarım.

Bu yerdə səs-küyə çıxan qonum-qonşu, kənd camaatı da hadisəni izlədikləri vaxtı Müctəba kişi dedi:

- A gədə, qavaxdangəlmişlik eləmə! Sənin dədən Kel Diloş da qavaxdangəlmişliyin qurvanı oldu. Öyüne ikinci arvadı alıb-getirəndə anaya andaman elədi ki, bəs bu arvad bacılığımı, ana-babası irəhmətə gedib, yetim qalıb, aj-susuzdu, baxacam ona. Gecəleyin de gözünə döndüyüm anan gördü ki, dədən yerində deyil, yeni bacılığı dediyi arvadın qoynundadı, alıdən yekə mis qazanı əlinə çırpdı dədəyin düz kəlləsinin ortasına. O çırpan, bu çırpan, dədən birçə həftə yaşamadı. Anayı da birtəhər milisin əlindən aldıq.

Bax beləcə, rəhmətlik Müctəba kişinin Kor Midoşa dediyi "A gədə, qavaxdangəlmişlik eləmə!" sözü düzü kənd camaatının dilinə.

İndi qayıdram əsas məsələyə. Demək, Ə.Kərimli hələ də AXC hakimiyyəti zamanı xalqdan oğurladığı külli miqdarda vəsaitləri, rəhmətlik Alparslan Türkeşin Elçibeyin müalicəsi üçün göndərmiş bir neçə min dolları neçə oğurlayıb yeməsini, çoxsaylı qaralıq işlərini etiraf etməsi yerinə, indi də durub qabaqdangəlmişlik edir. Məsələn, ucundan tutub ucuuzuşa gedərək, sərsəm-sərsəm sualları (bu adam daha çox sual verir ki, nəinkin danışır) ilə millətin baş-beynini aparır, zəhləsini töküür. Parlament belə geldi, mülk belə getdi (?!). Ay balam, xalq referendumu getdi, səsini verdi, dövlətin siyasetini, irəli sürülən təşəbbüsleri dəstəklədi da, ta bundan artıq nə sübut lazımdır axı? Xalq gördü ki, sənin gic-gic, mənasız ve əttökən, mikrofonlu, bolşeviksayağı və bəlağətli natiqliyin işə yaramır! Hər kəs şahidi oldu ki, sənin "dindarlarla-ateistlər ciyin-ciyyinə dayanıb referendumu yox deyir" şurəni işə yaramadı, hətta buna görə xarici səfirləklər qulaqburmazı da aldın! İndi nə qabaqdangəlmişlik edib, düşmüsən ortaya və siyasi kuklalığınla təze oyunbazlıqlar göstərməyə çalışırsan? Lazıq gələrsə, xalq bundan sonra yüz dəfə de referenduma gedəcək! Olan sənə olub, ay binəva Ə.Kərimli... Yaziq Müctəba kişi də rəhmətə gedib, deyənin də yoxdur ki, "A gədə, qavaxdangəlmişlik eləmə!"

Korrupsiya insan və vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir, xalqın dövlətə etimadını azaldır. Hüquqi dövlət quruculuğuna ciddi əngəllər törədir. Korrupsiya - dövlət funksiyasını yerinə yetirən dövlət vəzifəsi tutan məmurların öz səlahiyyət mövqeyindən istifadə edərək, qanunda nəzərdə tutulmamış maddi nemətləri qəbul etməsi, vəzifə xəyanəti etməsi, həmçinin, ayrı-ayrı şəxslər tərəfindən yüksək vəzifəli şəxslərin əla alınmasıdır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalar - "Korrupsiyaya şərait yaranan, eləcə də, qanuna zidd olaraq nemətlər və üstünlüklerin verilməsi və əldə edilməsi yolu ilə həyata keçirilən və intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb olan hərəkət və ya hərəkətsizlilikdir".

Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab olunur və ona görə də bütün dünya ölkəleri korrupsiyaya qarşı amansız mübarizə aparırlar.

Ulu Öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində korrupsiyaya ve rüşvətə qarşı ardıcıl mübarizə aparan böyük şəxsiyyət, dahi dövlət xadimi olmuşdur.

Hakimiyətə birinci gəlisi zamanı sovet dövründə Ulu Öndərin rüşvətin bütün təzahür formalarına qarşı mübarizə tarixin qızıl fon-duna daxil olmuşdur. Ölkənin müstəqilliyinin bərpasının ilk illərində Heydər Əliyev hüquqi dövlət quruculuğunuñ ən mühüm istiqamətlərindən biri kimi korrupsiyaya qarşı mübarizə apardı.

Azərbaycan Prezidenti bu problemin aradan qaldırılması məqsədile 2000-ci ildə "Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında" Fərman vermiş, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qüvvəyə minmişdir. Bu qanunun esas məqsədi korrupsiya yolu ilə hüquq pozuntularından yaranan nəticələrin müəyyənləşdirilməsi, qarşı-

"Korrupsiya ilə əlaqədar hüquqpozmalarla görə secki və təyinat yolu ilə qanunvericilik, icra və məhkəmə hakimiyəti orqanlarının bütün zümrələrində vəzifə tutan şəxslər məsuliyyət daşıyırlar. Bundan başqa, bununla əlaqədar məsuliyyət daşıyan bütün dövlət və qeyri-dövlət strukturlarında çalışan şəxslər korrupsiya ilə mübarizə aparan orqanlar konkret olaraq müəyyənləşdirildi, korrupsiyaya qarşısının alınmasının yolları göstərildi, bütün sahələrdə maliyyə-nəzarət tədbirləri görüldü.

Qanunda korrupsiya şəraitini yaranan hüquqpozmalar və onlara görə məsuliyyətin dərəcəsi müəyyən edildi. Nəhayət, korrupsiya ilə əlaqədar hüquqpozmaların nəticələrinin aradan qaldırılması üçün konkret tədbirlər de dəqiqləşdirildi.

Ulu Öndərin layiqli varisi ölkə Prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizəni daha da gücləndirdi.


Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasetinin prioritətlinə uyğun olaraq, ölkəde korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması istiqamətində mühüm islahatlar həyata keçirilmiş, zəruri tədbirlər görülmüşdür.

Dövlət başçısının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2004-cü il 3 mart tarixli Sərəncamı

ığın təmin edilməsi, qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, qeyd olunan sahələrdə hüquqpozmalar barədə müraciətlərde göstərilən halların obyektiv yoxlanılmasının təmin edilməsi ilə əlaqədar konkret tədbirlər nəzərdə tutulmaqla mərkəzi dövlət və icra strukturları ilə yanaşı, prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Həmin Fermanın icrası qaydada həyata keçirilmiş tədbirlər neticəsində, 2010-cu ildə prokurorluq orqanlarına daxil olmuş müraciətlər üzrə kifayət qədər əsasların müəyyən edildiyi 23 halda aparılmış araşdırmanın nəticəsi olaraq, 21 cinayət işi başlanılmış, görülmüş işlər barədə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına məlumat verilmişdir.

2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş Nazirler Kabinetinin cari ilin yanvar ayının 14-de keçirilmiş iclasında dövlət başçısı tərefindən verilmiş göstərişlərə müvafiq olaraq, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-de keçirilmiş yığıncığında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgəzar nüfuzuna xələl getirən neqativ halların aradan qaldırılması, bu istiqamətde işin teşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduñ maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafiası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

Korrupsiyaya qarşı mübarizə insan hüquq və azadlıqlarının müdafiəsinin əsas istiqamətlərindən biridir

nin alınması, araşdırılması və aradan qaldırılması idi. Bu qanun rəsmilərə əlavə ödənişli vəzifələri tutmağı qadağan edir. Rəsmilər bu qanuna görə özlərinin illik gəlirləri, bank hesabları, hər növ mülkiyyəti haqqında məlumat verməlidirlər. O zaman Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə Dövlət İdarəetmə Xidmeti üzrə Şura başçılığı edirdi.

Vaxtında verilən qanun nəticəsində dövlət funksiyalarını yerine yetirən vəzifələri şəxslərin fəaliyyəti üzərində dövlət və ictimai nəzəret gücləndirildi, vətəndaşların hüquqları və qanuni mənafələri qorundu, hamının qanun və məhkəmə qarşısında bərabərliyi təmin edildi, sahibkarlıq fəaliyyətinin tənzimlənməsində demokratik şərait yaradıldı, istintaq orqanlarının qeyri-qanuni yoxlamaları ləğv edildi, korrupsiyaya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi, təqsiri şəxslərin aşkar edilməsi, təqsiri şəxslərin ifşa edilməsi, nəticələrinin aradan qaldırılması üçün əməliyyat-xəttarış və istintaq fəaliyyəti həyata keçirildi.

Qanunda müəyyənləşdirildi ki,

ile Azərbaycan Respublikasının Baş prokuroru yanında korrupsiyaya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının - Korrupsiyaya Qarşı Mübarizə İdarəesinin yaradılması korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önemli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır.

"Dövlət və bələdiyyə emlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti tərefindən 22 iyun 2009-cu il tarixdə imzallanmış Fərmandan dövlətin bündə və digər maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində istifadə, tənzimləmə və nəzəret funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifələr şəxslərin fəaliyyətində şəffaflı-

narazılığına səbəb olan, sahibkarlığın inkişafına sünə əngəllər yaranan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması ile əlaqədar qarşıya konkret vəzifələr qoyulması, habelə, rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılmasının tələb edilməsi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni, daha yüksək mərhəlesi başlanmışdır.

Azərbaycan Respublikası Prokurorluğunun verdiyi məlumatə görə, 2010-cu il və 2011-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəesi tərefindən 335 şəxs barəsində 132 cinayət işinin istintaqı yekunlaşdırılıraq, baxılması üçün məhkəməye göndərilmişdir. 2011-ci ilin yanvar-sentyabr ayları ərzində idarə tərefindən korrupsiya hüquqpozmaları ilə əlaqədar 133 cinayət işi başlanılmış və 147 şəxs barəsində 88 cinayət işi tamamlanaraq baxılması üçün məhkəməye göndərilmişdir. Bu cinayətlər, əsasən, rüşvətalma

(passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etme, vəzifə saxtakarlığı, talama, dələdəluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlərlə əlaqədar olmuşdur.

Korrupsiya ilə mübarizədə icti-maiyyətin köməyindən istifadə edilməsi, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqan - Korrupsiyaya Qarşı Mübarizə İdarəesine birbaşa və manəsiz məlumat vermek imkanlarının yaradılması, bu müraciətlərə təxirəsalınmadan baxılması və dərhal müvafiq tədbirlər görülmesinin təmin edilməsi məqsədile Azərbaycan Respublikası Baş prokurorunun 2 mart 2011-ci il tarixli əmri ilə idarənin nəzdində "161" nömrəli "qaynar xətt" əlaqə mərkəzi təşkil edilərək, 3 mart 2011-ci il tarixdən fəaliyyətə başlamışdır.


Əlaqə mərkəzinin fəaliyyəti göstərdiyi müddət ərzində daxil olmuş 3 minə yaxın müraciətin təhlili göstərmişdir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısı

nin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən qətiyyətli və sistemli tədbirlər müsbət nəticə verəməklə əhali tərefində rəğbətlə qarşılanır.

Korrupsiyaya Qarşı Mübarizə İdarəesinin "Qaynar xətt" Əlaqə Mərkəzinə daxil olmuş müraciətlərə bağlı aparılmış araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədile Azərbaycan Respublikasının nəqliyyat, emək və əhali-nin sosial müdafiəsi nazirliklərinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdimatlar verilməklə müvafiq şəxslərin cəzalandırılması və qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Bələliklə, Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizənin yeni mərhələsində olub ictimai heyatın bütün sahələrində dövlət, maliyyə, ictimai nəzərəti uğurla həyata keçirir, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mane olan mənfi amilləri qətiyyətə aradan qaldıraraq, inamlı irəliləyir.

**Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**



Əcnəbi qrup Azərbaycan mahnısı oxudu

Qazaxıstanın məşhur qrupu "Turkiss" qrupu Azərbaycan mahnısı ifa edib. Dalida, Aneli ve Janar adlı 3 xanımdan ibaret qrup üzvləri "Çağır məni"ni səsləndiriblər. Qazax dilində oxunan mahnı "Youtube"da yayılmağa başlayıb. Qeyd edək ki, mahnının musiqisi İsa Məlikova, sözləri isə Paulina Volodkovskaya-Məlikovaya məxsusdur.

"Kurtlar Vadisi Pusu" Kanal D-dən də imtina etdi

Kurtlar Vadisi Pusu serialı yeni mövsümə başlamaq üçün telekanal tapa bilmir. Kanal D-ile razılaşdıgı deyilən ekran işi dənisiqləri dayandırıb və yayımından imtina edib. Nəticə əldə olunmayınca serialın taleyi yenidən qarənləq qalıb. Yeni mövsümde 15 iyul hərbi qiyama cəhd gecəsini də mövzu edəcəyi gözlənilən "Kurtlar Vadisi Pusu"nu çəkən şirkət "Pana Film" hələ ki heç bir açıqlama vermir. Xatırladaq ki, yeni mövsümde layihədə bir zamanlar "Arka sokaklar"ın baş rolunda çəkilmiş Uğur Pektaş da yer alacaq.



Tarkan və xanımının münasibəti gərginləşdi: üzüyü rədd etdi

Bir neçə ay əvvəl ailə quran müğənni Tarkan və Pınar Dilek cütlüyü arasında münasibətlərin gərginləşdiyi deyilir. Məşhur cütlüğün İstanbulda getdikləri bir məkanda hər kəsin gözü öündə mübahisə etdikləri xəberi yayılıb. Şahidlər bildirirlər ki, restorana gələrkən gərgin olan ikili arasındakı yemek zamanı mübahisə yaşandı. Masa arxasında Tarkanın ona verdiyi üzüyü qəbul etməyən Pınarın sərt davranışını müğənnini özündə çıxarıb. O, xanımına "Yeri deyil" desə də, Pınar "Na zaman yeridir ki?" cavabını verib. Daha sonra müğənni həyat yoldasını danişaraq razı salıb, onların məkandan çıxarkən artıq barışdıqları qeyd edilir.



Türkiyədə UFO-ya bənzəyən bulud peydə oldu

Türkiyənin Tunceli vilayətində maraqlı təbiət hadisəsi qeydə alınıb. Vilayətin Hozat və Çemişgezek rayonlarında dünən gün batmasına yaxın ortaya çıxan və UFO-ya bənzəyən bulud vətəndaşları həyecanlandırdı. Bu mənzərəni görən sakinlər dərhal telefonlarının kamerasını işə salıblar.



Ses

Son sahifə

1 oktyabr

40 yaşlı Totti: "Bəxtim gətirib ki..."

Italiyanın "Roma" klubunun futbolçusu Francesco Totti 40 illik yubileyi münasibətilə müsahibə verib. "Report"un məlumatına görə, "Sky Italia"ya danışan kapitan heç vaxt baş məşqçilərə təzyiq göstərmədiyini bildirib. Totti komandanın sükanı arxasına keçənlərə hörmətlə yanaşlığı, onların təyinat və göndərilmələrində rolunun olmadığını vurgulayıb: "Heç vaxt baş məşqçilərə təzyiq göstərməmişəm. Təbii ki, diskussiyalarımız olub. Amma hər gün yox. Bunlar da olmasayı, anormallıq sayılardı. Heç bir baş məşqçini qovub-gətirməmişəm. Hər zaman kollektivin bir hissəsi olmuşam və klubun getdiyi istiqamətdə hərəkət etmişəm".



Canlı efsane 40 yaşında yalnız futbolu yox, daha qlobal düşünməyə başladığını söyləyib: "Bəxtim gətirib ki, gözəl ailəyə, 3 övladla sahibəm. Düşüncələrimin yarısı ailə, yarısı futbolla bağlıdır". Qeyd edək ki, Francesco Totti bütün karyerasını "sarı-qırmızılar"ın heyətində keçirib. Bu müddətdə "Roma"də 15-dən çox baş məşqçi dəyişib. Hazırda komandaya Luçano Spaletti rəhbərlik edir.

“Qəbələ” ilə oyuna daha ciddi yanaşmağımızın xeyrini gördük”



“Meydana girər-girməz qol vurmaq möhtəşəm hissidi. Əvəzətmə zamanı komandamın çətin vəziyyətdə olduğunu da yaxşı dərk edirdim.” Milli.Az xəbər verir ki, bunu "Maynts"in hücumçusu Con Kordoba deyib.

Avropa Liqasının qrup mərhəlesi çərçivəsində "Qəbələ"ni məglub edən Almaniya təmsilçisi ilk qalibiyətini əldə edib. Bunda Kordobanın rolü danılmazdı. Çünkü 67-ci dəqiqədə meydana daxil olan futbolçu 1 dəqiqə sonra komandasının bərabərlik qoluna imza atıb. Almaniya mətbuatına açıqlama verən Kordoba nəticəni belə şərh edib: "Ağır oyun oldu. Əsas odu ki, 3 xal qazandıq. Son 20 gün ərzində çoxlu oyunlar keçirdik və belə görüşlərdən sonra qələbə qazanmaq asan deyildi. Ötən turda "Sent-Etyen"lə mat-

dan nəticə çıxardıq. Məhz həmin görüşün nəticəsi "Qəbələ" ilə oyuna daha ciddi yanaşmağımıza səbəb oldu. Bunun da xeyrini gördük. Qrupda çox güclü rəqabet gedir. Buna görə də, bacardığımız qədər çox xal toplamalıyıq. Qələbəni azarkeşlərimizə həsr edirəm. Onlara minnətdaram. "Qəbələ" üzərində qalibiyətlə azarkeşlərimizin də böyük rolu oldu".

“Seltik” İngiltərədə ən güclü 4-6 klubdan biri olardı”

Seltik"in baş məşqçisi Brendan Rodgers klubun İngiltərə liqasına keçirilməsi ehtimalına müsbət bildirib. "Şübə etmirəm ki, "Seltik" İngiltərə oynasayı, ən güclü 4-6 klubdan biri olardı. Təsəvvür edin ki, bu klub oradakı resurslardan yararlanıb. "Seltik" böyük klub olduğuna görə İngiltərə futbol piramidasında yer tutmaqdən imtina etməz. Burada yaxşı azarkeşlər, stadion var. Ona görə başqa liqaya keçmək eyni zamanda həm cəlbedici, həm də qorxulu məsələdir".

Qeyd edək ki, bir müddət önce "Seltik" və "Rangers"ın İngiltərənin aşağı dəstəsinə qəbul olunması proqrama daxil edilmişdi.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müellifin
mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500